



Şəhidlərimizə dərindən hörmət və ehtiramla

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin öz xatirəsini yad edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.



Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Donald Trampa



Hörmətli cənab Prezident!

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ön səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır.

Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında global çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq etmişlər.

ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş əməkdaşlıq əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirirəm, ölkəmizin

enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyi xüsusi vurğulamaq istərdim.

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik.

İnanıram ki, Sizin yeni prezidentliyəiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2025-ci il

◆ Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

Davosda Çinin CGTN telekanalına müsahibə



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrə Konfederasiyasına səfərə gedib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

◆ Azərbaycan Prezidenti İlham Əliyevin
İsvetçərə səfəri

Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilir

Prezident İlham Əliyev Davosda "OliverWyman Group"
şirkətinin Baş icraçı direktoru ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "OliverWyman Group" şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Nik Studer "OliverWyman Group" şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq


istiqamətlərinə toxundu, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kondorsorufatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin

lokallaşdırılmasına maraq göstərdiklərini qeyd etdi. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə "OliverWyman Group" arasında əməkdaşlığın qurulması məsələlərinə toxundu.

İkitərəfli əlaqələr müzakirə edilib

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edgars Rinkēvičs ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Edgars Rinkēvičs dövlətimizin başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı. Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin

müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Edgars Rinkēvičs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğuladı.

Şirkətin Azərbaycanla əməkdaşlığı məmnunluq doğurur

Davosda "The Goldman Sachs Group Inc."
şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə "The Goldman Sachs Group Inc." şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Ölkəmizlə şirkət arasında 2010-cu ildən uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun "The Goldman Sachs Group Inc." ilə uğurlu tərəfdaşlığının ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.



Cared Kohen təmsil etdiyi şirkətin qlobal miqyasda maliyyə və investisiya sahələrində fəaliyyətindən danışıaraq, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün böyük maraq kəsb etdiyini və gələcəkdə

yeni layihələr çərçivəsində tərəfdaşlığın inkişafı istiqamətində potensial imkanların araşdırıldığını bildirdi.

Qeyd edək ki, 1869-cu ildə təsis edilmiş və mənzil-qaracağı ABŞ-nin Nyu York şəhərində yerləşən "The Goldman Sachs Group Inc." investisiya

və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmət göstərən aparıcı qlobal maliyyə institutudur. Şirkət hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif sınıflar üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolundan xüsusi danışıldı

Prezident İlham Əliyev Davosda "DP World"
şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə "DP World" şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərqi-Qərbi nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.

Qeyd edək ki, "DP World" dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şəxələndirmə baxımından da liderlər sırasındadır.

Hazırda "DP World" dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur.



Regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi vurğulandı

Prezident İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə etdi.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı İraq Prezidenti ilə görüşlərini və bu



görüşlər əsasında aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birba-

şa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyaların fəaliyyəti ilə əlaqədar məsələlərə toxuldu. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edildi, regionda sülhün

və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Məsrur Bərzani vurğuladı ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.



Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inki-

şaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onların arasın-

da birbaşa təmasların yaradılmasının və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olundu.



◆ Azərbaycan Prezidenti İlham Əliyevin İsviçərəyə səfəri

Əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraçiatı əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolt्स ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlandı.

Görüşdə Azərbaycan Prezidenti ilə Olaf Şolt्सun əvvəlki görüşləri və aparılmış müzakirə

rələr məmnunluqla xatırlandı. Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Kansler Almaniyanın Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səyləri dəstəklədiyini bildirdi.



İlham Əliyev Ərdoğana başsağlığı verib



Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Təyyib Ərdoğana

Hörmətli cənab Prezident! Əziz qardaşım! Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznü başsağlığı verir, xəsərət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2025-ci il

Əlaqələrimiz

yaxşı səviyyədədir

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraçiatı əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibət

lərin uğurla inkişaf etdiyi qeyd olundu.

İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı iqtisadi-ticar sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.

Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulandı, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaqları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edildi.

Ölkəmizdə mövcud olan investisiya mühitindən razılıq ifadə edildi

Prezident İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraçiatı əsasında "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hü-

quqlarının qorunması istiqamətində Azərbaycanın xarici investitorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

"Carlsberg Group"un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verildi.

Görüşdə "Carlsberg Group" şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunuldu.

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib



Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib



1990-2025

20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznü başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə başsağlığı verib



Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznü başsağlığı verib, bütün yaralıları şəfa diləyib.

Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Numan Kurtulmuşla başsağlığı verib



Yanvarın 21-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşla başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyi ki, parlamentin sədri Türkiyənin Bolu vilayətində baş vermiş yanğın nəticəsində çox sayda insan tələfatı ilə əlaqədar TBMM-in Sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznü başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, xəsərət alanlara şəfa arzuladı.

"Azərbaycan"

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.



Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər



20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzün Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları

üzərinə tər güllər düzüblər. "Əbədi məşəl" abidəsinin önünə ökəlil qoyulub.

Partiya nümayəndələri tərəfindən "Türk şəhidliyi" abidəsi də ziyarət olunub, abidənin önünə ökəlil və gül dəstələri qoyularaq Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın xatirəsi ehtiramla anılıb.

"Azərbaycan"

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

1990-cı il yanvarın 20-də Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin anım günüdür.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər xiyabanını ziyarət ediblər.



20 Yanvar hadisəsi qurbanlarının məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb, ruhları dərin ehtiramla yad edilib, dualar oxunub.

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib



Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin

kollektivləri 20 Yanvar - Ümumxalq Hüzün Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə bildirilib ki, Milli Məclisin kollektivi 20 Yanvar şəhid-

lərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb.

"Azərbaycan"

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.



Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzün Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.



DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib



Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər



20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad etmiş, məzarları üzərinə qəhrəmanlıq düzmüşlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl" abidəsinin önünə ökəlil qoyulmuşdur.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub



Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayandırılıb, gomilərdən,



avtomobillərdən, qatarlardan sığınlar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra xarici ölkələrdə şəhidlərin xatirəsi yad edilir, 20 Yanvar hadisələri ilə bağlı anım

mərasimləri keçirilir. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir. Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəh-

rəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzülür.

AZƏRTAC,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Respublikasına rəsmi səfərə gedib

Yanvarın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığında parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəindən verilən məlumata görə Roma şəhərinin "Ciampino" aeroportunda nümayəndə heyətinin İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naikə Quappioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılaşıblar.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

"Azərbaycan"



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev yeni sessiyada komitə üzvlərinə uğurlu diləyib və gündəlik barədə məlumat verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəindən verilən məlumata əsasən, komitə sədri iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsinə - Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 14 iclası keçirilib və həmin iclaslarda bir sıra məsələlərə yanaşı, 10 qanun layihəsi müzakirə edilib. Həsəbat dövründə komitəyə daxil olan 178 orizə, şikayət və müraciətin hamısı araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Musa Quliyev bildirdi ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.



Gündəlikdəki qanun layihələri barədə məlumat Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. O, bildirdi ki, üçüncü məsələ olan "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əmək pensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320 manat məbləğində müəyyən olunması təklif olunub.

Adil Vəliyev gündəliyin dördüncü məsələsi olan "Sosial sığorta haqqında" qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərək vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatlığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə əlilliyi olan şəxslərin ə işlərinin sa-

tişının həyata keçirilməsi üçün dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin müzakirəsi Əmək və sosial siyasət komitəsinin üzvləri Muzafər Muzafərov, Vüqar Bayramov, Jalal Əliyeva, Əziz Ələkbərov, Nigar Məmmədova çıxış ediblər, qeyd və təklifləri bildirdilər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Bəddol Dəbdolov, Sevinc Hüseynova, Göydeniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Səhiyyə komitəsinin iclasında

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov yeni sessiya münasibəti ilə komitə üzvlərini təbrik edib və onların işlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.



Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəindən verilən məlumata əsasən, komitə sədri, əvvəlcə, 2024-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirdi ki, hesabət dövründə komitənin 14 iclası keçirilib, 17 məsələ, o cümlədən "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi, "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cənab Vətənləşmə, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiqi edilməsi barədə", "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə, habelə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" və digər qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, ötən sessiya ərzində komitəyə daxil olmuş 134 orizə və şikayətə bağlı aidiyyəti ünvanlara müvafiq tədbirlərin görülməsi üçün 150-dən çox məktub göndərilib. Bununla yanaşı, komitənin sədri tərəfindən 175 nəfər, ümumilikdə 516 nəfər vətəndaş qəbul edilib, qaldırılan məsələlərə əlaqədar lazımı işlər görüldü.

Sessiya dövründə komitənin sədri və üzvləri bir sıra yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edib, görüşlər keçiriblər. Millət vəkili, habelə, müxtəlif mövzularda təşkil olunmuş konfranslar,

dinləmələr və dəyirmi masalarda müzakirələr qatılıblar.

Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil edilmiş bir sıra qanun layihələrinin baxılacaq, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil ediləcək. İş planında, habelə, "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda, "Dərman vasitələri haqqında" qanunun icrasının monitorinqi ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev səndə təqdim edərək bildirdi ki, "Tibbi sığorta haqqında" qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya döyən zərərin icbari tibbi sığorta təminatı ilə öhatə olunmayan və sığortalanan tərəfindən ödənilən müştərkə maliyyəyə məbləği nəzərdə tutulub. Belə ki, qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərkə maliyyəyə məbləği aid hissələrdə qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığorta olunan tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönəldiriləyi tibbi ərazi bölməsindən konar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərkə maliyyəyə

məbləği ödəməlidir. Habelə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə müştərkə maliyyəyə məbləği tətbiq edilən halların göstərilməsi, icbari tibbi sığortanın göndəriş sistemi üzərində qurulduğu və göndəriş xəmi pozulduqda müştərkə maliyyəyə məbləğinin tətbiq edildiyi qeyd olunub.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə "Tibbi sığorta haqqında" qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu qanunun müştərkə maliyyəyə məbləği nəzərdə tutulmuş 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədlərinə hesab olunub. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortalanın ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi validindən asılı olmayaraq müştərkə maliyyəyə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədri müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Molahat İbrahimqızı, Müşfiq Məmmədli çıxış ediblər. Millət vəkili 2024-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsinin məhsuldar fəaliyyət göstərdiyi deyiblər, bu müddətdə görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər. Çıxışlarda komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı bir sıra təkliflər verilib və iş planının layihəsi təsdiq edilib.

Deputatlar "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişikliklərin məqsədlərinə uyğun olduğunu, sənədə əks olunan məsələlərin vacibliyini söyləyiblər, bəzi qeydlərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Kamaləddin Qafarov, Anatoliy Rafailov, Porvənə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Donald Tramp yeni hədəfləri açıqladı

ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni səhifə açılacaq

"Bu gündən etibarən bizim ölkə çıxqələncək və dünya böyü yenidən hörmət olunaçaq. Biz hər bir millətin həssəd obyektinə olaçağıq və başqalarına bizdən sui-istifadə etməyə imkan verməyəcəyik".

ABŞ-nin 47-ci prezidenti Donald Tramp andiçmə mərasimində gələcək işlərlə bağlı fikirlərini bildirdi və ölkənin əvvəlki hakimiyyətinin son 4 ildə səhər qərarlar qəbul etməkdə təşəbbüslərini "Amerikanın qızıl dövrü"ndə başladırıb - deyən Prezident keçmiş siyasi rəqiblərinin ünvanına təhdidlər səsləndirdi və siyasətdə baş verəcək əsaslı dəyişikliklərin anonsunu verdi.

2600 nəfərin iştirak etdiyi inaqurasiya

İnaqurasiya mərasimi ABŞ-nin paytaxtı Vaşinqtondakı Kapitolu binasında keçirilib. Tədbirin daha əvvəl Kapitolu binasının qərb həyətində keçirilməsi planlaşdırılırdı, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitolu binasının rotondasında baş tutub.

Andiçmə mərasimi ilə ABŞ-də rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçib.

Mərasimin keçirildiyi Kapitolu binasının rotondasında 800-ə yaxın qonaq iştirak edib. Həmçinin Kapitolu binasının həyətində yerləşən müxtəlif binalarda iştirak edən qonaqlarla birlikdə mərasimə 2600-ə yaxın qonaq qatılıb.

Donald Tramp andiçmə mərasimində Avraam Linkolnun 1861-ci ildə andiçmə zamanı istifadə etdiyi icladdan istifadə edib. Andiçməni ABŞ-nin Baş hakimi Con Roberts qəbul edib.

Andiçmə gerçəkləşdikdən sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harris üçün yolaslama mərasimi keçirilib. Daha sonra Kapitolidəki Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi oldu.

İnaqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da iştirak ediblər. Həmçinin amerikalı milyarderlər Mark Zuckerberq, İlon Mask və Ceff Bezos da mərasimə ön sırada iştirak edənlər arasında olub.

Trampdan Bayden administrasiyasına ağır ittihamlar

Ötən illər ərzində ABŞ-nin ağır günlər keçirdiyini, iqtisadiyyatının iflic olduğunu, nüfuzunun tamam aşağı düşdüyünü bəyan edən Donald Tramp andiçmə mərasimində bir daha sabiq prezident Co Baydeni ittiham edib. Tramp sələfinin administrasiyasının daxilə adi böhranla ayaqlaşma bilmədiyini və xaricdəki fəlakətli olayların öhdəsindən gələ bilmədiyini bəyan edib.

Əgər son 4 ildə ABŞ-nin yürütdüyü siyasətə diqqət etsək, Donald Trampın fikirlərində həqiqətin olduğunu aydın şəkildə görə bilərik. Sələhiyyətinin başa vuran sabiq iqtidar ötən 4 ildə global səviyyədə ölkənin milli maraqlarını və nüfuzunu ciddi şəkildə zədələyib. Postunu tərk edən dövlət katibi Entoni Blinken

son günlərinədək dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərər vurmaqla, ölkəyə rəhbərliyə başlayacaq Prezident Donald Tramp komandası üçün müxtəlif problemlər yaratmaqla məşğul olub. Son dörd ilin global mənzərəsi bunu deməyə bir daha əsas verir ki, Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latin Amerikası, Avropa - bir sözlə, dünyanın bütün bölgələrində qanlı qarşıdurmaları, üsyanları, qətləmləri, milyonlarla insanın qaçqına çevrilməsini və öz yurd-yuvasından didərgin düşməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, siyasi və iqtisadi sistemlərinin çökməsinin, onların xalqlarının faciələrə yaşamalarının səbəkləridir.

Son 30 ildə dünyanın müxtəlif ölkələrində baş verən hakimiyyət çevrilişləri əsasən, ABŞ-nin layihələri əsasında reallaşıb. Belə ölkələrdə Sorosun, USAID-in planları ilə hakimiyyət çevrilişləri həyata keçirilib, vətəndaş qarşıdurması stimullaşdırılıb, bütün bunlar nəticə verməkdə isə bərbad hərbi təcavüz edilir. Bir müddət əvvəl USAID-in Gürcüstanda hakimiyyət çevrilişinə cəhd göstərməsi bütün dünyaya məlumdur. Amma ABŞ-nin Gürcüstanı qarşıdurmaq, onu hərbi əməliyyatlar üçün plasdama çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.

E.Blinkenin Azərbaycanla bağlı riyakarlıqları ABŞ-nin ölkəmizin öz haqlı mübarizəsinə olan siyasi mövqeyində daha çox özünü göstərib. Ümumiyyətlə, tarixi təcrübə, eləcə də Vətən müharibəsindən sonrakı proseslər Azərbaycan cəmiyyətində ABŞ-lə bağlı konkret rəy formalaşdırıb. Bu da ondan ibarətdir ki, Vaşinqton artıq həllini tapmış Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri olsa da, problemə ədalətli həllinə heç bir təşəbbüs göstərməyib. Əksinə, ABŞ-nin ortaya qoyduğu mövqə Ermənistanın işğal siyasətinin dəstəklənməsinə xidmət edib.

ABŞ-nin indiki hakimiyyətinin son illərdəki fəaliyyətinə nəzər salanda bunu görmək mümkündür. Sanki onların işi, gücü riyakarcasına Azərbaycanın Konubi Qafqazda yaratdığı reallıqlara kölgə salmaqdan, Ermənistanın maraqlarını müdafiə etməkdən ibarət olub. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistan səfirinə yolda salaq. O zaman onun bədgədəki vəziyyəti təhriki edən açıqlamaları göstərdi ki, ABŞ ədalətli müdafiə etməkdən çəkinir.

2023-cü ildə ABŞ Senatının "2023-cü il ermənili müdafiə aktı" nı qəbul etməsi, bədnam 907-ci düzəlişin icrasını hər il müvəqqəti dayandırdığı ABŞ-nin bunu yenidən qüvvədə saxlaması bir daha Bayden və Blinkenin ermənilərə xüsusi rəqabət, onların Azərbaycanı qarşı olan düşmən münasibətindən xəbər verir. Bu münasibət

ABŞ-nin milli maraqlarından yox, onların şəxsi niyyətlərindən qaynaqlanırdı.

Yeni siyasi xətt və ya ABŞ böyük dəyişikliklər astanasında

Andiçmə mərasimində səsləndirədi fikirlərlə və imzaladığı sənədlərlə Donald Tramp ABŞ-nin yeni siyasi kursunun istiqamətini müəyyənləşdirib. Prezident öncə Ədliyyə Nazirliyindən silah kimi istifadə edilməsinə son qoyulacağına bəyan edib: "Ədalətin tərəzi balanslaşdırılacaq. Ədliyyə Nazirliyindən və hökumətdən yurtdışı silah kimi istifadə edilməsinə son qoyulacaq".

Donald Tramp 47-ci prezident olaraq milli uğur ərasının başlanğıcında "arxayın və nikbin" olduğunu bəyan edib. O, ölkənin böyük dəyişikliklər astanasında olduğunu bildirərək Amerikanın fürsəti qaçırmayacağına diqqət çəkib.

Prezident Tramp hakimiyyətinin ilk günündə bir neçə fərman verəcəyini elan edərək tarixi fərmanlar imzalayacağını bildirdi. "Bu addımlarla biz Amerikanın tam bərpasına və sağlamlıq zəkanının inqilabına başlayacağıq", - deyərək bəyan edib.

Mərasimdən sonra o, bir neçə fərman imzalaydı. Onlardan bir Meksika ilə milli sərhəddə fəvqəladə vəziyyətə gətirilməsi barədə, digəri isə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı olub.

Birinci sənədə əsasən D.Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dostlarla və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir. Yeni prezident Oval ofisdə eyni zamanda qanuni status olmayan miqrantların yenisi doğulmuş övladlarına və tənəşdirlməsinin dayandırılmasına dair də fərman imzalaydı.

İkinci sənəd isə ABŞ-nin ÜST-dən imtinasıdır. ABŞ ÜST-ün COVID-19 pandemiyası ilə mübarizəsini düzgün aparılmamasına etiraz olaraq bu addımı atıb. Əlavə edək ki, Tramp ilk prezidentliyi dövründə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə o, ÜST-dən çıxmaq prosesinə başlamışdı.

Qarşılıqlı inam və etimada əsaslanan ABŞ-Azərbaycan münasibətləri

Ümumiyyətlə, bu gün dünya xalqları ABŞ-yə inanmır və bu ölkəni qarşıqlıq, təcavüz, böhən, faciə, siyasi və iqtisadi kənakizmlər ixtar edən bir mərkəz kimi qiymətləndirirlər.

Bu, Bayden administrasiyasının və E.Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət həm Amerikada, həm onun dünyada imici üçün çox bəna başa gəlib və iqtidarı qazanmış Donald Trampın işini xeyli ağırlaşdırıb.

Bayden administrasiyası, Blinken tarixdə qalacaqqlar. Amma dünyada xaos və anarxiyanın, böhən və siyasi-iqti-

sadi kənakizmlərin, milyonlarla insanın faciəsinin, global diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıq və xəyanət nümunələri kimi...

Donald Trampın yeni mesajları isə onu deməyə əsas verir ki, ABŞ siyasi kursunda dəyişikliklər olacaq. Ağ Evin yeni rəhbərinin dövründə əvvəlki prezidentliyinin zamanında olduğu kimi müharibələr alovlanmayacaq, əksinə, onların sayı azalacaq.

Onu da vurğulayaq ki, Donald Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər fərqli olub. Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmləndi. Bunu ötən ilin noyabr ayının 25-də Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə münasibəti ilə Donald Trampa vurduğu telefon zəngi zamanı liderlərin danışıqlarında eşitmişik. İlham Əliyev seçkilərdə inamı qələbənə Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasına daha da önəmli rol oynayacaq.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində Donald Trampın xüsusi diqqət ayırdığı deyən dövlət başçısı iktərərflə əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərə çalışmaq vacibliyini vurğulamışdı.

Yanvarın 21-də Azərbaycan Prezidenti ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə D.Trampa ünvanladığı məktubda da bir daha əminliyini bildirdi ki, onun gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq. İlham Əliyev ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində çox önəmli rol oynayan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib, ölkəmizin enerji siyasətində Donald Trampın verdiyi dəstəyi xüsusi vurğulayıb: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".

Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə D.Tramp arasında münasibətlər səmimi və sıx xarakter daşıyır. Bütün bunlara əsasən deyərək bilirik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan ABŞ əməkdaşlığında yeni səhifə açacaq.

"Azərbaycan"



Azərbaycanın xarici siyasətinin uğurları

Tarixi bağlara, mehriban qonşuluq əlaqələrinə və regionun gələcəyinə dair müştərək hədəfə əsaslanan Azərbaycan-Gürcüstan strateji münasibətləri sabit müttəfiqliyin klassik nümunəsidir. Xalqlarımızı son iki əsrdə oxşar tale və aqibət yaşamaları birləşdirir. Müasir tariximizin heç bir mərhələsində dövlətlərimiz arasında hər hansı həll edilə bilməyəcək problem olmayıb.

Liderlərimizin yalnız öz dövlətlərinin deyil, bütün regionun qarşılaşdığı çətinliklərin çözülməsinə, habelə gələcək inkişaf yollarına üst-üstə düşən baxışı insanlarımız tərəfindən daim dəstək görüb. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqaz bölgəsinin tərəfdaşlığı, burada yaşayan xalqların firavan həyatı və rifahının təminatı missiyasını birgə reallığa çevirilib.

Nümunəvi qonşuluq

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərinə Azərbaycana etməsi rəsmi Tbilisinin Bakı ilə əlaqələrinə verdiyi diqqət və ehtiramın göstəricisidir. Eyni zamanda bu, Azərbaycana gürcü dövləti və xalqının göstərdiyi yüksək hörmətin əlamətidir. Prezident İlham Əliyevlə Baş nazir İrakli Kobaxidze mətbuata açıqlama verərkən Azərbaycan liderinin çıxışı bu faktla başlaması rəsmi Bakının Tbilisinin bu addımını yüksək məmnunluqla qarşıladığını bariz təzahürüdür. "Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fərslərdən istifadə edərək, təmsil etdiyiniz "Gürcü Arzusu" Partiyasının seçkilərdəki qələbəsi münasibətlə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir", - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısının Gürcüstanın hakim partiyanın seçkilərdə qələbə qazanması mövzusunda toxunması sadəcə dövlətlərarası tədbir prosedurunun deyil, bu siyasi hadisənin həm ikitərəfli əlaqələrimiz, həm də regional proseslərin dayanıqlılığı baxımından ciddi önəm daşımasının göstəricisidir. Rəsmi Bakı qonşu ölkədəki seçkilərin nəticələrini ümumi maraqlara əsaslanan münasibətlərimizin birgə inkişafı kontekstindən təhlil edir və qiymətləndirir. Xalqlarımız tariximiz kimi müasir həyatımızda da ölkələrimizin sadəcə dövlətlərarası tədbirlərlə qarşılaşdıqlarını, onları birgə sözlərlə dəfətdə etdiklərini görür. Gürcüstandakı seçkilərdə gürcü xalqının əksəriyyətinin hakim "Gürcü Arzusu" Partiyasına səs verməsi təkcə qonşu ölkənin deyil, bütün bölgənin davam edən tərəqqi və inkişaf yoluna verdiyi dəstəyi təzahürüdür. Prezident İlham Əliyev dövlətlərimiz arasında olan mehriban qonşuluq və işgüzarlıq münasibətlərində xalqlarımızın rolunu xüsusilə qeyd edir: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər".



Tarixin sınağından çıxmış strateji münasibətlər

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Uğurlu iqtisadi tərəfdaşlıq

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Bölgənin prioritet layihəsi

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Ölkələrimizin daha sıx iqtisadi və ictimai əlaqələrinə dəstək verən, - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Tarixə və reallığa əsaslanan müttəfiqlik

Ölkələrimiz arasında regionda və dünyada baş verən proseslərə, siyasi münasibətlərə, iqtisadi iş birliyinə və cəmiyyətlərimizin önəm verdikləri tarixi irsə, milli dəyərlərə, adət-ənənələrə birgə baxışımızı əks etdirən zəngin gündəm mövcuddur. Modern Azərbaycan və Gürcüstanı bir-birinə sıx bağlayan hərtərəfli əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyevlə sabiq Prezident Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün həm Əliyevlə Şevardnadze, həm də regionumuzun dayanıqlı inkişafı və gələcək çiçəklənməsi perspektivləri bu bünövrə üzərində bərqərar olub. Tədqiqatçı haldır ki, sonrakı illərdə dövlətlərimiz bu strateji kursa sadiqliklərini nümayiş etdirərək bölgənin firavan gələcəyinə dair birgə sözlərin sabitliyini təmin etməyə müvəffəq olublar.

Azərbaycan regional siyasi və iqtisadi liderliyi Gürcüstan tərəfindən ardıcıl şəkildə dəstəklənib. Çünki bu liderlik yalnız Azərbaycan deyil, bütöv regionun çiçəklənməsinə xidmət edib. Azərbaycanın siyasi kursu və iqtisadi potensialının Gürcüstan üçün strateji anlamı var və bu reallığa Azərbaycan Prezidentinin müdrik liderliyi regional sabitliyin dayanıqlığı baxımından müstəsna əhəmiyyətə malik tarixi-siyasi faktordur. Baş nazir İrakli Kobaxidzenin Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusilə vurğulaması qonşu gürcü dövləti və cəmiyyətinin Azərbaycana olan münasibətinin parlaq göstəricisidir: "Siz regionda fərqli bir Lideriniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafeqlərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur".

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyaların 10-cu iclasında mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri də xüsusilə qeyd olundu. 2023-cü ildə Gürcüstanda baş nazirliyin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması, Gürcüstanın Azərbaycanın əhəmiyyətli yətinə toxunuldu. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində də qarşılıqlı marağ ifadə olundu. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu, nümayəndə heyətinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxışlar etdilər.

Azərbaycanla Gürcüstan arasında hərtərəfli iqtisadi təcrübəsi olmaqla yanaşı, gələcək inkişaf və yüksəlişə xidmət edəcək zəngin gündəm mövcuddur. İcra edilən layihə və planların vahid hədəfi var: xalqlarımızın rifahı, dövlətlərimizin qüdrəti və bölgəmizin sabitliyi. Xalqlarımızın və liderlərimizin iradəsi, qarşılıqlı əməkdaşlığa əsaslanan əzmi deməyimiz imkan verir ki, birgə vəzifələrin öhdəsindən uğurla gələ biləcəyik. Azərbaycan-Gürcüstan əməkdaşlığı ötən illərdə olduğu kimi, gələcəkdə də hom xalqlarımızın maraqlarına, həm də bölgəmizdəki sülhə xidmət edəcək.

İradə ƏLİYEV,
"Azərbaycan"

Azərbaycan və Gürcüstan uzun illərdir ki, əməkdaşlığı ardıcıl şəkildə gücləndirir, qarşılıqlı tərəfdaşlıqdan nəzərəcərpacaq fayda əldə edirlər. Bu ölkələrin birgə sözləri də regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. İkitərəfli qarşılıqlı fəaliyyət nümunəsi göstərir ki, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi əməkdaşlığın səmərəliliyinin artırılmasına kömək edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonra Bakıya ötən həftəki səfəri Azərbaycanın Tbilisinin xarici siyasət prioritetlərində əsas rolunu vurğulayan mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və zənginliyini xüsusilə qeyd etdi, onların strateji əhəmiyyətini vurğuladı.

Gürcüstanlı ekspert, Strateji Təhlillər Mərkəzinin həmtəsisçisi, Gürcüstanın Rusiyadakı keçmiş səfiri Valeri Çeçelavili ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak etmək üçün ilk xarici səfərinə Azərbaycana gəldi. Sizcə Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığın gələcəyinə necə görür?

- Gürcüstanın istənilən hökuməti, tərkibindən asılı olmayaraq strateji tərəfdaşlıq və müsbət qarşılıqlı əlaqə prinsiplərinə əsaslanaraq Azərbaycanla münasibətlərini daim inkişaf etdirəcək. Bu iki dövlətin qarşılıqlı əlaqəsi onların geosiyasi əhəmiyyətini xeyli artırır. Bundan başqa, pragmatik nöqəyi-nəzərdən bu, Azərbaycan üçün əsas ixrac

Ekspert: "Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta dahlizin uğurlu fəaliyyətinin əsas elementidir"

bazarlarına çıxış, Gürcüstan üçün isə enerji təhlükəsizliyinin təminatı deməkdir.

- Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə hansı töhfəni verir?

- Gürcüstan və Azərbaycan arasında tərəfdaşlıq, o cümlədən Gürcüstanın Türkiyə ilə əməkdaşlığı və onların Ankara-Tbilisi-Bakı formatında üçtərəfli münasibətləri beynəlxalq ələmdə regional subyektivliyin gücləndirilməsində əsas rol oynayır. Bu qarşılıqlı əlaqələr regionun sabitliyi və inkişafı üçün təməl rolunu oynayır, çünki bu çərçivədə mühüm infrastruktur layihələri həyata keçirilib.

- Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yaxın vaxtlarda Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsinə ümid etdiyini bildirib. Sizcə qarşılıqlı əlaqələrin gələcəkdə hansı məsələlər müzakirə oluna bilər?

- Xanım Maka Boçorişvili, eləcə də cənab İrakli Kobaxidze bu gün "Gürcü Arzusu" partiyasını təmsil edirlər. Üçtərəfli formatda görüşün keçirilməsinə gəlincə, bu, özlüyündə müsbət addımdır. Bu əməkdaşlığın əhəmiyyəti bütün tərəflər üçün aydındır, lakin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən neqliyyat-kommunikasiya potensialından daha səmərəli istifadəyə yönəlməmiş konkret problemlərin həllinə diqqət yetirməyin vaxtı çatıb.

Bu marşrutu çox vaxt Orta dahliz adlandırırlar, baxmayaraq ki, mən "Mərkəzi dahliz" termininə üstünlük verirəm.

Tarif və gömrük siyasətinin əlaqələndirilməsi, o cümlədən logistik prosedurların sadələşdirilməsi dahlizin yük sahibləri üçün cəlbədiciliyini artıracaq və marşrutu tam dolu olmasına təmin edəcək ki, bu da bütün iştirakçılara - Azərbaycan, Gürcüstan və Türkiyəyə iqtisadi fayda gətirəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə Gürcüstan siyasətinin sabitliyində maraqlı olmalıdır ki, bu da neqliyyat layihələrinin uğurla həyata keçirilməsində əlavə amilə çevriləcək.

- Sizcə Orta dahlizin inkişafına yönəlməmiş layihələrin icrası zamanı hansı çətinliklər yarana bilər və onların öhdəsindən necə gəlmək olar? Orta dahlizin inkişafında Azərbaycanın və Gürcüstanın rolu nədən ibarətdir?

- Müvafiq inzibati orqanların gömrük-sorhəd prosedurlarının sadələşdirilməsi və sinxronlaşdırılması üzərində fəal işləməsi zəruridir. Yük sahiblərinin vahid koordinasiya orqanı ilə, istər müştərək müəssisə olsun, istərsə də ixtisaslaşmış strukturla qarşılıqlı əlaqədə ola biləcəyi mexanizmlər yaratmaq vacibdir. Bu, yüklərin bu dahlizlə təhlükəsiz, sürətli və qənaətcil daşınmasını təmin edərdir. Bu gün Mərkəzi Neqliyyat və Kommunikasiya Dahlizinin potensialından tam istifadə olunmur. Azərbaycan-Gürcüstan tərəfdaşlığının uğurlu



fəaliyyətinin əsas elementidir və bu əməkdaşlığın daha da inkişafı dahlizin strateji potensialını tam üzə çıxarmağa imkan verəcək.

- Sizcə, bu dahliz digər neqliyyat marşrutları ilə müqayisədə hansı üstünlüklər təklif edir?

- İlk növbədə əlverişli coğrafiyadır ki, bu da neqliyyat məsafəsinin azaldılmasını təmin edir. Bundan əlavə, marşrutun sabit iqlim şəraiti var ki, bu da fasiləsiz neqliyyat rabitəsini asanlaşdırır.

- 2024-cü ildə Azərbaycan dövləti Gürcüstan arasında ticarət dövriyyəsi əhəmiyyətli həcmə çatıb. Sizcə ölkələrimiz arasında ticarətin bu qədər artmasına səbəb olan əsas amillər hansılardır?

- İlk növbədə Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı karakterizə edən strateji dostluq münasibətlərini qeyd etmək lazımdır. Hər iki ölkənin sahəkarları və işgüzar dairələri arasında qarşılıqlı əlaqə rahatdır ki, bu da iqtisadi əlaqələrin daha da inkişafı üçün mühüm

amildir. Bununla belə Gürcüstan tərəfinin dərc etdiyi statistik məlumatlar əsasında dövlətlər arasında ticarət dövriyyəsinin strukturunun təhlili onun nisbi müəhifəkarlığını göstərir. Son illərdə nə ixracda, nə də idxalda yeni məhsul xətəri meydana çıxmayıb. Bu, daha dərin iqtisadi inteqrasiyaya doğru irəliləmənin zəruriliyini nümayiş etdirir.

- Azərbaycan və Gürcüstan digər iri regional layihələrin həyata keçirilməsində iştiraklarını nəzərə alaraq, Yaşıl Enerji Dahlizi layihəsinin inkişafına hansı töhfəni verə bilər? Belə böyük layihələr fonunda regionun geosiyasi və enerji xəritəsinin dəyişdirilməsində Azərbaycanın və Gürcüstanın rolunu necə qiymətləndirirsiniz? Yaşıl Enerji Dahlizi layihəsi uğurla həyata keçirilərsə, region üçün hansı perspektivlər açılacaq?

- Bu, layihənin uğurlu icrası üçün bütün zəruri ilkin şərtlərə malik olan strateji təşəbbüsdür. O, enerji resurslarının mövcudluğuna, yaxşı qurulmuş əməkdaşlıq mexanizmlərinə və Avropa İttifaqı (AI) formasında hazır satış bazasına əsaslanır. Azərbaycan enerji mənbəyi kimi çıxış edir, tranzit isə Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın həyata keçirilməsi üçün əlavə imkan yaradacaq.

- Ən uğurlu layihəni, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri hesab etmək olar. Bu, stabil fəaliyyət göstərən və neft axımını o cümlədən Qazaxıstanı cəlb edən strateji əhəmiyyətli marşrutdur. Qazaxıstan neftinin həcmi hələ də cüzi olsa da, onun naqli faktının özü layihəyə tələbat təsdiqləyir. BTC 50 milyon ton tranzit potensialına malikdir və dünya neft istehsalının təxminən 2 faizini nəql edir. Əsas istiqamət İtaliya limanlarıdır. Ona görə də bu layihə geosiyasi və iqtisadi təsir baxımından ən əhəmiyyətli layihədir. Bununla yanaşı, Azərbaycan və Gürcüstanın ikitərəfli formatda həyata keçirdiyi Bakı-Tbilisi-Supsa layihəsinin icrasının xarakterini qeyd etməmək olmaz. Bu, könər müdaxilə olmadan həyata keçirilən ilk layihədir. Onun həyata keçirilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi sonrakı təşəbbüslərin təməli oldu.

Gürcüstan üçün ən mühüm layihə stabil və etibarlı qaz təchizatı hesabına ölkənin enerji təhlükəsizliyini təmin edən Bakı-Tbilisi-Ərzurum layihəsidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı global enerji qeyri-sabitliyi fonunda bir çox Avropa ölkəsi qaz qiymətlərində kəskin dalğalanmalara üzlaşıb. Lakin Gürcüstanda bu problem ölkə hökuməti ilə SOCAR arasında səmərəli əməkdaşlıq xəmi sayəsində praktiki olaraq hiss olunmur. Bunun nəticəsidir ki, SOCAR nəinki sərfəli şortlor qaz tədarük edir, həm də Gürcüstanda şəbəkəni inkişaf etdirir.

Bütün layihələr birlikdə Cənubi Qafqazın vahid neqliyyat-kommunikasiya sistemini təşkil edir ki, bu da onun beynəlxalq əməkdaşlıqları rolunu kökündən dəyişir. İnfrastruktur inkişafına kompleks yanaşma regiona global neqliyyat və enerji axınları üçün əsas mərkəzə çevrilməyə imkan verir.

Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib

Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-ə verilən məlumata görə, Xankəndi şəhərində keçirilən müşavirədə nazir müavini, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və



suverenliyi uğrunda şəhid olanların xatirəsi birliyin sükutuyla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoy-

duğu tapşırıqları müşavirə iştirakçlarına çatdırıb. Tədbirdə Azərbaycan-Ermənistan sərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparın bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası olub



Yanvarın 21-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğu və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-ə verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev gəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Kollegiya iclasından öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və cənab Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz xatirəsinə birliyin sükutuyla yad edib, qazilərə şəfa diləyiblər.

Çıxış edən baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev dünyəvi siyasətçi, xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyevin müqəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 21 ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan danışdı. O, keçən ilin noyabr ayında uğurla keçirilən COP29 tədbirindən, iqlim konfransının əhəmiyyətindən bəhs edərək, milli və dövlət qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən dövlət başçımızın xalqın sınızsız sevgisini qazandığını xüsusi vurğuladı. Baş prokuror Kamran Əliyev bildirdi ki, əldə olunan uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin sürətli inkişaf strategiyasını müasir müstəvidə uğurla reallaşdıran, xalqın xidmətdə digər liderlərə örnək olan Prezident İlham Əliyevin dühəsi sayəsində 2024-cü ildə ölkəmizin daha da qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığını təmin etməsinə, eləcə də ötən il əldə edilən digər nailiyyətlərdən danışdı. Qazanın 4 kəndinin bir güllə belə atılmadan, qan tökülmədən, diplomatik yolla və vasitəçilik qaydaları xüsusi vurğulanıb. Xanlar Vəliyev qeyd etdi ki, Azərbaycanın çiçəklənməsinə birinci xanım Mehriban Əliyevanın zəngin fəaliyyəti misilsiz töhfələr verir. Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə, Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə Azərbaycanca 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı'nın müvafiq bəndinin icrası ilə bağlı, eləcə də hüquqi bi-

liklər barədə məarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Orqanları tərəfindən üçü özlərini iştirakçı ilə olmaqla, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 21 tədbir keçirilib. Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilər və şəhid ailələrinə xüsusi diqqət göstərilib, istər Hərbi Prokurorluqda, istərsə də yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanıb.

Hərbi prokuror Xanlar Vəliyev qeyd etdi ki, 2024-cü ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığını, cinayətkarlığın və digər hüquqazıf əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Vurğulanıb ki, qeydə alınan cinayətlərin ümumilikdə 98,8 faizi, o cümlədən bezi qəbildən olan cinayətlərin 100 faizi açılıb.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlamlıq və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub. Belə ki, hər il olduğu kimi, 2024-cü ildə də ədliyyə dövlət orqanları ilə birgə hazırlanan müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanıb, həmçinin fərdi qəbulla keçirilib. Eyni zamanda bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqləndirilən hədiyyələr təqdim olunub. Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə ədliyyə dövlət qurumları ilə birgə bir sıra digər işlər də görüldü.

Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki ilə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.

Eyni zamanda 2023-cü ildə müqayisədə 2024-cü ildə qeydə alınan özlərini öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvətə və rüşvətvə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istisnar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istisnar qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, vətəndaş cinayətləri 60,0 faiz azalıb.


Kollegiya iclasında hesabat dövrü ərzində görülən müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, Hərbi Prokurorluğun kollektiv silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Sonra məruzə ətrafında çıxışlar olub. Kolbəcər hərbi prokuroru ədliyyə polkovnik-i Mahir Bayramov, Şəmkir hərbi prokuroru ədliyyə polkovnik-i İlham Babayev və Qubadlı hərbi prokuroru ədliyyə polkovnik-leytenantı Elşən Mürsölov çıxış edərək hesabat dövründə görülən işlərdən danışdı, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran baş prokuror Kamran Əliyev prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin milli maraqlara xidmət edən müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi işlərdə yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyinin, əmin-amanlığın qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini, doğma Azərbaycanın qüdrətlənməsinə xələf gətirə biləcək bütün hallara qarşı bərkəskin mövqeyə tutacaqlarını, eləcə də qanunun aliliyinin təmin edilməsi naminə daha əzmlə çalışacaqlarını bildirdi.

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir



İsveçrə Konfederasiyasının Davos şəhərində Dünya İqtisadi Forumunun növbəti toplantısı keçirilir. Builki toplantı sayca 55-ci dir və 20-24 yanvar tarixlərini əhatə edəcək. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə yola düşüb.

Əvvəla xatırladıq ki, Dünya İqtisadi Forumu, yaxud Davos İqtisadi Forumu hər il İsveçrənin Davos şəhərində dünya liderləri və tanınmış iş adamlarını bir araya gətirən toplantıdır. Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab həmin vaxt Davosda Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 1970-ci illərin ortalarından forum iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar da dəvət olunub. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu (DİF) adlandırılmağa başlanıb.

1995-ci ilin yanvarında keçirilən forumda Ulu Öndər Heydər Əliyev iştirak edib. Bu həmin tədbirdə Azərbaycanın birinci iştirakı olub. Bu münasibətlə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib. Ümummilli Liderimiz orada Azərbaycanın karbohidrogen ehtiyatları zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı üçün istifadəni təklif etmiş, öz ölkəyə əsaslı maraqlar əsasında istifadə prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu deyib. Bildirib ki, zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.

Prezident İlham Əliyev 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycanın hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurlar barədə forumda da deməyə sözü var və bu nailiyyətlərə dünyanın marağı gətirəcək daha da artır.

Ölkəmizin Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbət artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində qazandığımız davamlı uğurlarla bağlıdır. Dövlət başçısı forum çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı sualları cavablandırır.

Təsədüfi deyil ki, Azərbaycan 2013-cü il aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdırın tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri paytaxtımızda bir araya gələrək beşgünlük görüşlərə iştirak edərək mühüm iqtisadi məsələləri müzakirə ediblər.

Yeri gəlmişkən, iqtisadi xarakter daşmasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsini yaratmaqda önəmli rol oynayır. Burada irəliləyən yeni fikirlər, təkliflər global iqtisadiyyata yeni istiqamətlər verir.

Davos Forumu eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münasibətlərin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayır. Beləliklə, bir çox məsələnin müzakirə edilməsi və vacib qərarların qəbul olunmasına əlverişli mühit yaranır.

Budəfəki toplantı "Ağıllı osr üçün əməkdaşlıq" deyəti altında keçirilir. Yı-

ğıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edir. Forumda 5 əsas istiqamət üzrə müzakirələrin təşkil olunması nəzərdə tutulub. Bunlar inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayələr, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpasıdır.

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Davosda qarşı tərəfin təşəbbüsü ilə bir sıra görüşlər keçirib. "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer bu şirkətin ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərini toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərini inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və "yaşıl enerji" sahələrində həyata keçirilən layihələrə, kond təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraqlı olduğunu qeyd edib. Azərbaycan əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini deyib.

Prezident İlham Əliyev şirkətin Azərbaycan marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə "OliverWyman Group" arasında əməkdaşlıq qurulması məsələlərinə toxunub.

Dövlət başçısı Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edgars Rinkeviçs ilə də görüşüb. Edgars Rinkeviçs İlham Əliyevlə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Budəfəki görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Prezidentimiz Davosda eləcə də CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Flora SADIQLI,
"Azərbaycan"

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

Dünya İqtisadi Forumunda iştirak etmək həm də yüksək beynəlxalq nüfuzun göstəricisidir

"2025-ci ilin Dünya İqtisadi Forumu "Ağıllı Əsr üçün əməkdaşlıq" mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinə sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlılığın gücləndirilməsi müzakirə olunacaq."

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib. Deputat bildirdi ki, bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi üçün çox vacib platformadır. Bu platformada iştirakımız çox böyük əhəmiyyəti var. Onun fikrincə, ümumiyyətlə, Dünya İqtisadi Forumu iqtisadi olduğu qədər də siyasi əhəmiyyət daşıyır. Çünki foruma dövlət və hökumət başçıları, rəsmi nümayəndələr, biznes strukturlarının rəhbərləri, bir sözlə, 130 ölkədən 3000-ə yaxın yüksək səviyyəli nüma-

yəndə toplaşacaq. "Forum çərçivəsində iqtisadi məsələlərə yanaşı, siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımızdan bu forumda iştirakı çox əhəmiyyətlidir. Davosda etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələyə münasibət bildirib. Azərbaycan Prezidentinin iqtisadi forum çərçivəsində digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşləri də ənənəvi xarakter alıb. Prezident İlham Əliyev yanvarın 20-də Davosda "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin



ölkəmizlə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətlidir", - deyən deputat əlavə edib.

A.Badamov qeyd etdi ki, Prezident İlham Əliyevin tədbir çərçivəsində bir çox görüş keçirəcəyi, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparacağı gözlənilir. Onu da qeyd etdi ki, Azərbaycanın investisiya və biznes mühiti istər daxili, istərsə də xarici investorlar üçün olqatandır.

Deputat hesab edir ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanımaq baxımından bir fürsətdir: "Forumun hesabataları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli iqtisadi mühitlə bağlıdır. Bu forumda da iştirakımız ölkəmizin iqtisadiyyatının global çağırışlara uyğunlaşdırılmasına və investisiyaların cəlb edilməsinə töhfə verəcəkdir. Forum çərçivəsində dövlət başçılarının siyasi mövzularda müzakirələr aparması bir çox global xarakterli məsələlərin həll olunmasına imkan verir. Eyni zamanda regional məsələlərin müzakirəsi yeni əməkdaşlıq formalaşmasına və ölkəmizin nüfuzunun daha da artmasına xidmət edir".

Əsmər QARDAŞANOVA,
"Azərbaycan"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

QƏRAR № 4/12

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

21.01.2025

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 14 yanvar tarixli iclas protokolu təsdiq edilib. Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Bildirilib ki, Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib. Xüsusilə qeyd olunub ki, 2008-ci ildən etibarən ölkəmiz-

dəki seçkilərdə uğurla tətbiq olunan veb-kamera layihəsi səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin edilməsinə mühüm töhfə verməklə, seçkilərin izlənməsinə qatılan çoxsaylı aşkarlıq institutları, müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri tərəfindən tədqirə vurğulan və yüksək qiymətləndirilib.

İclas iştirakçılarının diqqətinə o da çatdırılıb ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx qarşılıqlı faydalı əməkdaşlığı şəraitində gerçəkləşdirilib.



Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arxivləşmədən izlənməsi məq-

sədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi əhatə olunmaqla, 1000 seçki məntəqəsində veb-

kamera quraşdırılmasını qərara alıb. Komissiyanın qərarında veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başa çatdırılması və veb-

kamera quraşdırılan seçki məntəqələrinin siyahısının dərc edilməsi də nəzərdə tutulub.

İclasda, eləcə də qarşıdan gələn bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə seçkilərin yekunlarının müəyyən olunması məsələsi müzakirə edilib. Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu cür bələdiyyələr üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyən edilmişdir.

Media subyektləri nümayəndələrinin də bilavasitə iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub və cari məsələlərə baxılıb.

QƏRAR № 4/13

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) tələblərinə əsasən seçkilərin hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın qəbul etmişdir.

Seçki günü proseslərində şəffaflığın daha da artırılmasına verdiyi töhfə və əldə olunmuş müsbət təcrübəni nəzərə alaraq, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində məqsədomüvafiqdir. Keyfiyyətli və fasiləsiz yayım üçün zəruri olan texniki və digər şərtlər nəzərə alınmaqla, respublikada bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kameraların quraşdırılması və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosedurları, səsvermənin yekunlarının müəyyən edilməsi və nəticələrinə dair protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz müşahidəsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılıb.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması istiqamətində müvafiq tədbirlər görülməklə başa çatdırılıb.

3. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilsin (siyahı əlavə olunur).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosedurları, səsvermənin yekunlarının müəyyən edilməsi və nəticələrinə dair protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz müşahidəsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılıb.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması istiqamətində müvafiq tədbirlər görülməklə başa çatdırılıb.

3. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilsin (siyahı əlavə olunur).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

21.01.2025

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 yanvar 2025-ci il tarixli 4/13 sayılı qərarına əsasən dərc edilir.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin SİYAHISI

(118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi)

Seçki dairəsinin sıra sayı və adı	Veb-kamera quraşdırılan seçki məntəqələrinin sıra sayı
1 sayılı Şürur - Sədərək	14, 16, 19, 33, 35, 37, 42
2 sayılı Şürur - Kəngərli	1, 4, 6, 46, 48
3 sayılı Babək - Şahbuz - Kəngərli	1, 2, 3, 20, 23, 38, 40
4 sayılı Naxçıvan şəhər	10, 12, 15, 17
5 sayılı Babək - Naxçıvan - Culfa	19, 30, 35, 36, 41
6 sayılı Ordubad - Culfa	1, 2, 3, 4, 6, 48, 51
7 sayılı Səbail	2, 9, 10, 11, 13, 16, 17, 19, 20, 24, 26, 32, 38
8 sayılı Binəqədi birinci	3, 4, 7, 8, 11, 19, 26, 30, 32, 35
9 sayılı Binəqədi ikinci	6, 8, 10, 14, 17, 18, 20, 25, 32, 34
10 sayılı Binəqədi üçüncü	3, 5, 13, 16, 21, 32, 37
11 sayılı Binəqədi - Qaradağ	14, 26, 28, 30, 32, 35, 36, 37, 39, 41
12 sayılı Xəzər birinci	1, 7, 16, 19, 21, 27, 34
13 sayılı Xəzər ikinci	4, 5, 9, 15
14 sayılı Xəzər - Pirallahı	1, 3, 7, 14, 19, 26, 32, 36, 37
15 sayılı Yasamal birinci	3, 4, 9, 11, 16, 17, 18, 22, 30, 33
16 sayılı Yasamal ikinci	1, 16, 17, 18, 20, 23, 24, 25, 31, 32
17 sayılı Yasamal üçüncü	1, 2, 3, 5, 8, 12, 26, 27, 37, 38
18 sayılı Nərimanov - Nizami - Binəqədi	2, 4, 6, 11, 15, 19, 20, 21, 25, 29
19 sayılı Nərimanov birinci	6, 7, 9, 13, 16, 20, 24, 26, 28, 36, 37
20 sayılı Nərimanov ikinci	1, 4, 5, 7, 8, 16, 21, 25, 26, 33
21 sayılı Nəsimi - Binəqədi	1, 4, 5, 6, 8, 10, 11, 15, 16, 18, 27, 28
22 sayılı Nəsimi - Yasamal	4, 5, 13, 14, 15, 17, 22, 32, 35
23 sayılı Nəsimi - Səbail	2, 11, 12, 13, 14, 17, 26, 27, 29, 32, 35, 37
24 sayılı Nizami birinci	3, 7, 9, 11, 14, 22, 27, 30, 31, 34
25 sayılı Nizami ikinci	2, 6, 10, 12, 14, 18, 20, 26, 27, 30
26 sayılı Sabunçu birinci	6, 8, 13, 17, 23, 25, 29, 32
27 sayılı Sabunçu ikinci	2, 4, 22, 24, 26, 27, 33, 34
28 sayılı Sabunçu üçüncü	2, 5, 7, 12, 19, 22, 27
29 sayılı Sabunçu dördüncü	2, 3, 14, 22, 25, 26, 27
30 sayılı Suraxanı birinci	3, 8, 11, 12, 20, 23, 32, 35
31 sayılı Suraxanı ikinci	5, 6, 8, 11, 16, 18, 24, 31, 34, 35
32 sayılı Suraxanı üçüncü	1, 4, 11, 14, 15, 17, 28, 31, 33, 34, 37
33 sayılı Xətai birinci	4, 11, 12, 22, 23, 25, 26, 28, 30, 37
34 sayılı Xətai ikinci	2, 7, 9, 13, 15, 18, 22, 24, 28, 33
35 sayılı Xətai üçüncü	2, 4, 5, 7, 9, 12, 13, 15, 17, 22, 40
36 sayılı Xətai - Suraxanı	1, 6, 10, 12, 14, 15, 21, 23, 30, 35
37 sayılı Qaradağ	5, 7, 20, 28, 30, 32, 34
38 sayılı Gəncə birinci	2, 5, 9, 13, 15, 16, 19, 21, 22, 24, 29, 30, 33
39 sayılı Gəncə ikinci	6, 8, 9, 12, 14, 15, 18, 20, 25, 28, 32
40 sayılı Gəncə üçüncü	2, 3, 5, 8, 13, 15, 16, 20, 23, 32
41 sayılı Gəncə - Samux - Goranboy	6, 10, 12, 14, 17, 19, 36, 37
42 sayılı Sumqayıt birinci	7, 9, 18, 27, 32, 35, 41
43 sayılı Sumqayıt ikinci	2, 6, 9, 15, 20, 22, 29, 30, 36
44 sayılı Sumqayıt üçüncü	4, 9, 14, 18, 21, 34, 35, 36
45 sayılı Sumqayıt dördüncü	3, 7, 18, 30, 36, 37
46 sayılı Sumqayıt beşinci	8, 10, 24, 28, 29
47 sayılı Sumqayıt - Abşeron - Qaradağ	1, 2, 24, 26, 34, 35, 36
48 sayılı Abşeron birinci	2, 4, 9, 13, 34
49 sayılı Abşeron ikinci	2, 10, 11, 14, 15, 18
50 sayılı Abşeron üçüncü	1, 9, 13
51 sayılı Şirvan	9, 12, 15, 17, 19, 20, 26, 29, 30, 32, 34
52 sayılı Yevlax	2, 4, 6, 8, 10, 14, 16, 18, 20, 22, 24, 30, 32, 34, 35
53 sayılı Yevlax - Mingəçevir	6, 10, 21, 25, 30, 46, 49
54 sayılı Mingəçevir	4, 5, 9, 12, 15, 17, 19, 22, 23, 24, 25, 28
55 sayılı Siyozon - Quba - Xızı	1, 2, 3, 4, 8, 69
56 sayılı Şabran - Xaçmaz	1, 2, 3, 4, 7
57 sayılı Xaçmaz şəhər	1, 2, 6, 8, 9, 10, 12, 13, 14, 16, 42, 43
58 sayılı Xaçmaz kənd	2, 4, 7, 8, 9, 16, 20, 32, 33, 46
59 sayılı Quba	5, 16, 22, 28, 31, 32, 33, 35, 36, 37, 63

60 sayılı Quba - Qusar	13, 15, 20, 29, 34, 36, 39, 42, 43, 56
61 sayılı Qusar	1, 7, 8, 18, 27, 33, 40, 52, 54
62 sayılı Kürdəmir	1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 18
63 sayılı Hacıqabul - Kürdəmir	1, 2, 3, 4, 5, 10, 11, 12
64 sayılı Salyan	1, 8, 10, 21, 23, 43
65 sayılı Salyan - Bilosuvar - Neftçala	4, 5, 6, 9, 30, 32, 37, 40, 42
66 sayılı Saatlı	4, 5, 8, 16, 17, 32, 34
67 sayılı Sabirabad	4, 11, 12, 23
68 sayılı Sabirabad - Şirvan	1, 2, 4, 10, 35, 51, 56
69 sayılı Bilosuvar	1, 2, 3, 4, 5, 7, 9, 10, 21, 34
70 sayılı Neftçala	3, 11, 12, 17, 35
71 sayılı Cəlilabad şəhər	1, 3, 4, 5, 8, 9, 11, 13, 19, 21, 25, 37, 43, 46
72 sayılı Cəlilabad kənd	2, 3, 8, 13, 38
73 sayılı Masallı - Cəlilabad	1, 2, 3, 5, 6, 7, 9, 10, 22, 29, 42
74 sayılı Masallı	15, 22, 44, 49, 59
75 sayılı Yardımlı - Masallı	1, 2, 3, 4, 5, 6, 8, 5
76 sayılı Lənkəran - Masallı	1, 15, 18, 27, 39, 41, 43
77 sayılı Lənkəran şəhər	3, 4, 5, 7, 8, 11, 15, 16, 19, 24, 30, 31, 34
78 sayılı Lənkəran kənd	2, 33, 39, 42, 44
79 sayılı Astara	1, 2, 3, 4, 6, 12, 20, 22, 26, 35, 36
80 sayılı Lerik - Astara	1, 2, 3, 20, 74, 113, 123
81 sayılı İmişli	2, 3, 8, 10, 11, 39
82 sayılı İmişli - Saatlı	1, 3, 8, 36
83 sayılı Beyləqan	3, 6, 15, 18, 41, 48, 58
84 sayılı Füzuli	13, 18, 19, 33, 36, 37, 40
85 sayılı Füzuli - Ağcabədi	39, 41
86 sayılı Ağcabədi	2, 3, 7, 8, 11, 13, 30, 44, 50
87 sayılı Qobustan - Şamaxı - İsmayıllı	1, 2, 29, 44
88 sayılı Şamaxı	1, 3, 4, 5, 6, 9, 10, 18, 32, 43
89 sayılı İsmayıllı	1, 2, 4, 23, 26, 38
90 sayılı Ağsu	1, 3, 5, 6, 7, 8, 9, 32, 33
91 sayılı Göyçay	7, 18, 29, 32, 36
92 sayılı Göyçay - Ağdaş	6, 7, 8, 13, 15, 20, 21, 33, 34
93 sayılı Ağdaş	2, 4, 5, 8, 10, 20, 22, 28, 35, 37, 39, 41, 42
94 sayılı Ucar	3, 4, 5, 6, 7, 12, 15, 17, 22, 37
95 sayılı Zərdab - Kürdəmir - Ucar	1, 2, 4, 7, 17, 19, 25, 40, 51, 52
96 sayılı Goranboy - Naftalan	1, 2, 4, 35, 37, 45, 47, 54, 59, 60
97 sayılı Tərtər - Ağdərə - Goranboy	1, 3, 4, 5, 7, 8, 13, 36, 57
98 sayılı Bərdə - Tərtər	5, 22, 42, 47, 50
99 sayılı Bərdə	1, 2, 3, 4, 7, 8, 10, 13, 14, 31, 33
100 sayılı Göygöl - Daşkəsən - Kəlbəcər	1, 2, 3, 6, 7, 12, 16, 30, 41, 52, 53, 54, 55
101 sayılı Samux - Şəmkir	1, 2, 5, 6, 9, 10, 12, 15, 16
102 sayılı Şəmkir şəhər	1, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 14, 34, 37, 38, 47, 49
103 sayılı Şəmkir kənd	6, 13, 19, 39, 44
104 sayılı Gədəbəy	18, 20, 25, 34, 35, 36, 38, 45, 51
105 sayılı Tovuz - Gədəbəy	2, 5, 12, 17, 27, 38, 42, 43
106 sayılı Tovuz	1, 5, 11, 13, 14, 18, 21, 25, 29, 31, 33, 41
107 sayılı Tovuz - Qazax - Ağstafa	2
108 sayılı Ağstafa	1, 2, 3, 4, 8, 21, 39, 40
109 sayılı Qazax	1, 2, 4, 6, 7, 9, 10, 11, 27, 29
110 sayılı Balakən	1, 2, 4, 5, 13, 31, 43, 46
111 sayılı Zaqatala - Balakən	1, 2, 5, 6, 7, 8, 9, 11, 41, 47
112 sayılı Zaqatala	1, 5, 11, 29, 35
113 sayılı Qax - Şəki	1, 2, 4, 5, 9, 17, 23, 57, 60, 61
114 sayılı Şəki şəhər	1, 2, 4, 7, 8, 9, 11, 12, 13, 15, 16, 18, 19, 20, 23, 27, 29, 37
115 sayılı Şəki kənd	1, 4, 6, 21, 24, 27, 29, 34, 44
116 sayılı Qəbələ	2, 3, 4, 5, 7, 9, 17, 22, 23
117 sayılı Oğuz - Qəbələ - Şəki	21, 25, 31, 32, 33, 34, 51, 52
119 sayılı Ağdam	1, 19, 21, 35

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

QƏRAR № 4/14

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.4-cü, 107-ci və 238-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin

yekunlarına dair dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi "Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl"ə uyğun olaraq müəyyən edilsin (cədvəl əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

21.01.2025

Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair cədvəl

Səsvermə protokollarının tərtib etməli olan dairə seçki komissiyaları	Səsvermə protokolları tərtib olunacaq bələdiyyələrin adı
4 sayılı Naxçıvan şəhər seçki dairəsinin dairə seçki komissiyası	Naxçıvan bələdiyyəsi
7 sayılı Səbail seçki dairəsinin dairə seçki komissiyası	Səbail bələdiyyəsi
8 sayılı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyası	Binəqədi bələdiyyəsi
10 sayılı Binəqədi üçüncü seçki dairəsinin dairə seçki komissiyası	Binəqədi qəsəbə bələdiyyəsi
17 sayılı Yasamal üçüncü seçki dairəsinin dairə seçki komissiyası	Biləcəri bələdiyyəsi
19 sayılı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyası	Yasamal bələdiyyəsi
21 sayılı Nəsimi - Binəqədi seçki dairəsinin dairə seçki komissiyası	Nəsimi bələdiyyəsi
25 sayılı Nizami ikinci seçki dairəsinin dairə seçki komissiyası	Nizami bələdiyyəsi
26 sayılı Sabunçu seçki dairəsinin dairə seçki komissiyası birinci	Bakıxanov bələdiyyəsi
27 sayılı Sabunçu ikinci seçki dairəsinin dairə seçki komissiyası	Ramana bələdiyyəsi
31 sayılı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyası	Qaraxuxur bələdiyyəsi
33 sayılı Xətai birinci seçki dairəsinin dairə seçki komissiyası	Xətai bələdiyyəsi
39 sayılı Gəncə ikinci seçki dairəsinin dairə seçki komissiyası	Nizami bələdiyyəsi
40 sayılı Gəncə üçüncü seçki dairəsinin dairə seçki komissiyası	Kəpəz bələdiyyəsi
42 sayılı Sumqayıt birinci seçki dairəsinin dairə seçki komissiyası	Sumqayıt bələdiyyəsi
48 sayılı Abşeron birinci seçki dairəsinin dairə seçki komissiyası	Xırdalan bələdiyyəsi
51 sayılı Şirvan seçki dairəsinin dairə seçki komissiyası	Şirvan bələdiyyəsi
54 sayılı Mingəçevir seçki dairəsinin dairə seçki komissiyası	Mingəçevir bələdiyyəsi
114 sayılı Şəki şəhər seçki dairəsinin dairə seçki komissiyası	Şəki bələdiyyəsi

QƏRAR № 4/15

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 241-ci maddələrinə uyğun olaraq qərara alır:

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində yekunları elan olunanadək Tunçay Ədalət oğlu Cəfərov və Rəbbin Asaf oğlu Vəliyev 1 sayılı Şərur - Sədərək, Anar Varis oğlu Rüstəmli

116 sayılı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

21.01.2025

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb

Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki subyektlərini əhatə edən layihələri ardıcıl və sistemli şəkildə davam edir.

Komissiyanın genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində yanvarın 21-dən etibarən daha bir layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verilib.

AZƏRTAC xəbər verir ki, layihənin başlıca məqsədi dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış

İnformasiya Sisteminin (DAİS) müəmmadi olaraq təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, Sistem proqram təminatları ilə birbaşa və praktiki istifadəni təmin etmək, habelə iştirakçıları maraqlandıran məsələləri əyani şəkildə izah etməkdir.

Seminarlarda informasiya texnologiyaları üzrə mütəxəssislər bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair proto-

kol məlumatlarının birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün xüsusi proqram təminatından istifadə etməklə, praktiki məşğələlərlə test rejimində işləyəcəklər. Bu, həm onların praktiki biliklərinin daha da artırılmasına, peşəkar vərdislərinin və təcrübələrinin yüksəlməsinə, həm də seçki günü DAİS sistemindən doqquz, operativ və rahat istifadə olunmasına imkan yaradacaq.

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarların 2 gün davam etməsi nəzərdə tutulur.



29 yanvar bələdiyyə seçkiləri günüdür

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

Yanvarın 29-da ölkəmizdə yerli və seçkilə idarəetmə orqanları olan bələdiyyələrə sayca 6-cı seçki keçiriləcək. Mojaritar qaydada keçiriləcək seçkilərdə yalnız bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanuna əsasən, bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında bələdiyyə üzvləri tərəfindən seçilir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, ölkəmizdə yerli özünüidarəetmə hərəkatına keçirilən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələrində



üzrə seçilir. Əhalisi 500 nəfərdən az olan ərazilərdə 5, 500 nəfərdən 999 nəfərədək olan ərazilərdə 7, 1000 nəfərdən 4999 nəfərədək olan ərazilərdə 9, 5000 nəfərdən 9999 nəfərədək olan ərazilərdə 11, 10000 nəfərdən 19999 nəfərədək olan ərazilərdə 13, 20000 nəfərdən

49999 nəfərədək olan ərazilərdə 15, 50000-dən 99999 nəfərədək olan ərazilərdə 17, 100000 nəfərdən 299999 nəfərədək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.

Ölkə üzrə 685 bələdiyyə var. Yanvarın 29-da keçiriləcək seçkilərdə 16096 nəfər namizəd qeyd alıb. Onlar 8071 yer uğrunda mübarizə aparırlar. Seçki marafonuna ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü qoşulub. MSK-nın sədri Məzahir Pənahov siyasi partiyaların bələdiyyə seçkilərində fəal iştirakına münasibət bildirərək deyib

ki, ötən seçkilərdə siyasi partiyalar bələdiyyə seçkilərinə o qədər ciddi yanaşmışdılar: "Lakin bu seçkilərdə 23 siyasi partiya iştirak edir. Bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər".

MSK-nın sədri açıqlamasında onu da vurğulayıb ki, seçkini izləmək üçün 70 mindən artıq müşahidəçi qeyd alıb, xarici müşahidəçilər qeydiyyatdan keçib. "Hesab edirəm ki, səsvermə günü əşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik və yanvarın 29-u axşam və yanvarın 30-da ilkin nəticələri ictimaiyyətə çatdırılmağa çalışacağıq", - deyir M.Pənahov qeyd edib.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Naxçıvanda bələdiyyə seçkilərində polis xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə olub

Naxçıvanda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) birgə layihəsi çərçivəsində 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində polis xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin nümayəndələri, eləcə də muxtar respublika üzrə dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin əməkdaşları iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Na-



zirliyinin İctimai təhlükəsizlik idarəsinin rəisi Cavid Cəfərov bələdiyyə seçkilərinin hazırlanma mərhələsində, seçki qaydaları, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş vəzifələrindən danışib. Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyin Paşayev bildirib ki,

qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülür. Seçkilərin şəffaf və ədalətli keçirilməsi, həmçinin seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə regionlarda müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilir.

Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Sənan Əliyev "Seçki kampani-



ya dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenləri və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına göndərilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi", Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov

"Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi" mövzularında çıxış ediblər.

Seminar-müşavirədə bələdiyyə seçkilərində polis xidməti fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, tapşırıq və tövsiyələr verilib, suallar cavablandırılıb.

Gəncədə dairə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunmuşdur

Bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunması və seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Qəbələ bölgəsində yerləşən dairə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilmişdir.

Gəncə şəhərində fəaliyyət göstərən 38 sayılı Gəncə birinci, 39 sayılı Gəncə ikinci, 40 sayılı Gəncə üçüncü, 41 sayılı Gəncə-Samux-Goranboy dairə seçki komissiyalarının tərkibində



fəaliyyət göstərən seçki məntəqələrinin üzvləri treninqlərə cəlb edilmiş-

lər. Təlimlərdə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə

ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmaqının şəffaf müərkəblə işarələnməsi, səsvermə otağının təşkili qaydaları, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslerin hesablanması və digər məsələlər barədə məlumat verilib.

Treninqlər 4 gün davam etmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

24 sayılı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında seçkilərin keçirilməsi üçün zəruri şərait yaradılıb

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Nizami birinci dairə seçki komissiyasının seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədri, katib və üzvləri üçün treninqlər keçirilib.

AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən 24 sayılı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Fəridə Rzayeva bələdiyyə seçkilərində şəffaflığın və əşkarlığın təminatı üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, onların zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib.

O bildirib ki, təlimlərin keçirilməsində məqsəd seçki ko-



missiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil olunması qaydası, seçki günü müşahi-

dələrin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmaqının müərkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslerin hesablanması və s. ilə bağlı məlumatlar verilib.









Fəridə Rzayeva seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib. Bildirib ki, sağlamlıq imkanları məhdud seçicilər üçün məntəqələrdə panduslar quraşdırılıb. Diqqətə çatdırılıb ki, dai-

rədəki seçki məntəqələrinin sayı 36, seçicilərin sayı isə 49 min nəfərdən çoxdur. O vurğulayıb ki, ilk dəfə səsvermənin sayı 630, seçki günü 18 yaş tamam olan seçicilərin sayı isə 3 nəfərdir.

Dairə seçki komissiyasının sədri həmçinin müxtəlif siyasi bloklardan olan 371 nəfərin qeydiyyatdan keçdiyini qeyd edib.

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır



20 Yanvar faciəsi xalqımızın tarixinə qürur və iftixar günü kimi yazılıb.

Bu qanlı faciənin baş verdiyi vaxtdan 35 illik bir zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda şəhid olanların xatirəsini həmişə hörmətlə anır, ehtiramla yad edir. İllərdən bəzidir şəhidlərin dəfn olunduğu xiyaban xalqımızın müqəddəs ziyarətgahına və and yerinə çevrilib. Təkcə bu qanlı faciənin ildönümlərində deyil, ilin bütün günlərində şəhidlərin məzarı ziyarət olunur, ruhlarına dualar oxunur.

Yanvarın 20-sidir. Şəhidlərin xiyabanına ziyarətə gələnlərin ard-arası kəsilir. Səhər saatlarından başlayaraq xalq müstəqilliyi və azadlığı uğrunda şəhid olan oğul və qızların məzarını ziyarət edir. Şəhidlərin xiyabanına ziyarətə gələnlər əllərində tor qorənfillər kövrək addımlarla məzarlara yaxınlaşırlar. Gözlərində qəm, çöhrələrində kədər qan rəngli qorənfilləri şəhidlərin məzarının üstünə düzür, xatirələrini ehtiramla anırlar.

Xiyabanın gircəyəndəki geniş meydanı hər gününə ilə bağlı müxtəlif rəngli güllərdən ibarət diqqətçəkən kompozisiyalar düzəldilib. Bütün bunlar müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərə hörmət və ehtiramın ən parlaq əlamətidir. Böyük əziyyətlər bəhəsinə yaradılmış bu kompozisiyalar ziyarətə gələnlərin diqqətini özünə cəlb edir.

Şəhidləri ziyarətə gələnlər böyük gözlərlə söhbət etdik, onların ürək sözlərini dinlədik. Övladı Rahillə ziyarətə gələn Reyhan Tahirqızı dedi ki, 35 il əvvəl keçmiş sovet

imperiyanın əsgərləri tərəfindən törədilən qanlı faciə bu gün də ürəyimizi yandırır. Soyuq yanvar gecəsində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətənpərvər övladlarımızın işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaq. İllərdir ki, 20 Yanvar faciəsinin ildönümlərində əlimdə qorənfillər xiyabanına gələnlər qəhrəmanlıq tariximizə adları böyük hərflərlə yazılmış şəhidlərin məzarını ziyarət edirəm, ruhlarına dualar oxuyuram. Xalqımız şəhidləri heç vaxt unutmur və unutmayaacaq da. Çünki onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçiblər. Bu günlər təkcə ölkəmizin paytaxtında deyil, bölgələrdə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Hər evdə, hər ailədə şəhidlərin xatirəsi öziz tutulur. Elə buna görədir ki, bu gün Şəhidlərin xiyabanına gələnlər ziyarətçilərin ard-arası kəsilir.

Sabirabad rayonunun Qəzli kəndindən ziyarətə gəlmiş Sakit Şirvanov bizimlə söhbət zamanı dedi ki, 20 Yanvar hadisələrini xalqımıza qarşı törədilmiş bağışlanmaz cinayətdir. 35 il əvvəl, bu qanlı hadisə baş verən gündə, sağalmayan yarasıdır, - deyə ziyarətçi Xədicə Kusaşyeva sözə başladı: "Bu qanlı faciəyə qatılmış acımız olmaqla yanaşı, həm də

biz tələsik Kürdəmir rayonuna üz tutduq. Deyirdilər ki, qoşun şəhərə oradan keçəcək. Məqsədimiz o idi ki, ölkəmizin paytaxtına gedən tankların qarşısını kəsək. Amma biz yola yaxınlaşanda gördük ki, artıq zirehli texnikaların kalonu Kürdəmirdən keçib üzü şəhərə tərəf irəliləyir. Buna görə də onların hərəkətinə mane ola bilmədik. Keçmiş sovet rəhbərləri 20 Yanvar faciəsi ilə xalqımızın mübarizə əzmini qırmağa, zəiflətməyə çalışırdı. Amma bunun əksinə oldu, xalqımızın mübarizə əzmi daha da gücləndi, müstəqillik ideyası ümummilli amala və məqsədə çevrildi. 20 Yanvar hadisələri Azərbaycanın sverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə mayak rolunu oynadı. Bu gün şəhidlərimizin ruhu şadırd. Çünki ölkəmiz gərgin mübarizələrdən sonra həm ərazi bütövlüyünü, həm də sverenliyini tam bərpa edib. Azərbaycanın bütün ərazilərində ücrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımız tarixinin ən qürurlu və xoşbəxt günlərini yaşayır. İftixar dolu bu günlərin ömrü əbədi olacaq.

- 20 Yanvar faciəsi hər birimizin yərdi, sağalmayan yarasıdır, - deyə ziyarətçi Xədicə Kusaşyeva sözə başladı: "Bu qanlı faciəyə qatılmış acımız olmaqla yanaşı, həm də

xalqımızın istiqlal yolunu başlandıdır. Yetmiş il sovet imperiyasının əsarət məngənəsində sıxılmış, əzilmiş xalqın azadlığı səsini, müstəqilliyə can atmaq uğrunda cəsarət nümayiş etdirilən şərəfli tarixdir. Biz bu tarixi müqəddəsliyi, paklığını və zəruriyyətini övladlarımızla, gələcək nəsillərlə də çatdırmalıyıq. Qoy gələcək nəsillər tariximizi yaxşı öyrənsinlər, şəhidlərimizin hansı əməl uğrunda canlarından keçdiklərini dərinlən bilsinlər. Mən iki uşaq anıyım. Amin və Ayan balaca olsalar da, onlara müstəqilliyimiz və sverenliyimiz uğrunda gedən mübarizədə ətraflı danışsın. İstəyirəm ki, onlar Vətən üçün gərəkli övlad kimi böyünsünlər. Bu gün də onları 20 Yanvar şəhidlərinin məzarını ziyarət etməyə gətirmişəm. Düşünürəm ki, tariximizi təkcə danışmaq yox, həm də övladlarımızla ətraflı söhbət etməliyik. Ətrafına baxanda görürəm ki, başqa valideynlər də övladlarını Şəhidlər xiyabanına gətiriblər. Deməli, gələcək nəsillər tariximizi daha da dərinlən öyrənəcək, sabahımızın vətənpərvər, qəhrəman gəncləri kimi böyüyəcəklər".

Şəhidlər xiyabanına ziyarətə gələnlərin sayı getdikcə artır. Yaşından asılı olmayaraq, ayığı yer tutanların hamısı şəhidlərin məzarını ziyarət edir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidləri heç vaxt unutmayacaq, daim onları hörmətlə anacaq, ehtiramla xatırlayacaq.

Vahid MƏHƏRRƏMOV, İlham BABAYEV (foto), "Azərbaycan"

Generallarımız

Sərkərdə qüdrəti

Həzi Aslanov hərbi salnaməsində yeni səhifələr açmışdır



Qələbələr üçün doğulmuş mahir hərbiçisi

Sərkərdəlik bacarığını göstərən 1943-cü il dekabrın 17-də onu hərbi sahədə biliklərinə daha da təkmilləşdirmək üçün Zirehli Tank Qoşunları Akademiyasına göndərirlər. Üç aydan sonra o, doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də Həzi Aslanova tank qoşunları general-mayoru ali hərbi rütbəsi verilir.

1944-cü ildə Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücumə keçirlər. H.Aslanovun komandiri olduğu briqada da bu qoşunların tərkibində idi. Əvvəlcə Belarusiyanın iri şəhər və dəmir yolları üzərindən təmizlənir. O, briqadadakı əsgər və zabıtları ilə böyük qəhrəmanlıq göstərərək iyulun 24-dən iyulun 13-dək düşmənin ağır zərbələr endirir. Bu döyüşdəki rəşadətində 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq" ordeninə, general-mayoru Həzi Aslanov isə "İkinci dərəcəli Suvorov ordeni"nə layiq görülür.

Bircə faktı yada salsaq ki, təkcə 1944-cü ilin hücum döyüşləri ərəşadətində general Həzi Aslanov Ali Baş Komandanlıq tərəfindən 8 dəfə təşəkkür alır, iki dəfə "Qırmızı Ulduz", 3 dəfə "Qırmızı bayraq", "Aleksandr Nevski", "İkinci dərəcəli Suvorov Ordeni", "I-ci dərəcəli Vətən Müharibəsi Ordeni" və çoxlu sayda medallarla təltif olunur.

Onun müəmmal ölümü

Azərbaycan xalqının zəngin hərbi ənənələrini də sərkərdəlik qüdrətində yaşadaraq şərəflə davam etdirən, Ali Baş Komandanlığın böyük rəğbətini qazanan 34 yaşlı gənc generalı müharibədən sonra bütün SSRİ miqyasında parlaq hərbi yüksəliş gözləyirdi. Əfsuslar olsun ki, müharibənin başa çatmasına təxminən üç ay qalmış amansız ölüm buna mane olur.

Stalinqraddan Baltik sahillərində döyüş yolu keçən general Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Mita şəhəri yaxınlığında mina partlayışından dünyasını dəyişir. Onun ölümü ətrafındakı müəmmalları indi də qədrətli vaxt aydınlaşdırmaq çətin görünür. Arxiv materiallarına əsasən, 15 nəfərə yaxın yüksək rütbəli zabıtın müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman onun durduğu yerdə qəflətən ardıcıl olaraq partlayan minlərlə düşmən işinə bənzəmədir. Çünki onların olduqları yer düşmənin atış mövqeyindən xeyli uzaqda idi. Üstəlik, şahidlərin sözlərinə görə, generalın yararı ağır olsa da, ölüm-cül deyilirdi.

Amma o, yaralı vəziyyətdə səhra hospitalına yerləşdirildikdən sonra hadisələrin gedişi yenə də müəmmalara bürünür. Tədqiqatçı-jurnalist Musa Bağirovun sənədlər, arxiv materialları, şahidlərin söylədikləri hadisələr əsasında yazdığı "Sərkərdənin taleyi" adlı kitabında (Bakı, 1999) bunlar hərtərəfli əksini tapmışdır. Orada göstərilir ki, hadisənin şahidi olan 35-ci həkimi-sanitar xidmətinin komandiri mayor Georgi Beqiaşvili Həzi Aslanovun sağ böyrək ətrafından ağır zədə aldığı söyləyir. Çoxlu qan itirən generala Beqiaşvili özü qan verir. "Vəziyyəti gətirdiyə yaxşılaşdı... Qərara gəldi ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərsək. İki saat müddətində generalı səhra hospitalına çatdırdıq", - deyə Beqiaşvili öz xatirələrində qeyd edir.

Bundan sonra Həzi Aslanovun təcili olaraq Moskvaya aparılması əmri gəlir. General Beqiaşvili onunu birgə Moskvaya gətirməyi xahiş edirlər. "Mənə təcili olaraq hazırlaşmaq əmri verildi. Amma bir neçə dəqiqədən sonra bildirdilər ki, general mənə gətirməyəcəyəm. Həzi Aslanovu müşayiət etmək üçün xüsusi həkimi qrupu təyin edilib. Mən generala sağollaşdım və briqadaya qayıtdım. 3 saatdan sonra dedilər ki, Həzi Aslanov keçib".

Yaralandıqdan sonra general cəmi 23 saat müddətində sağ olub.

Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim olunması barədə sənədlərin məqsədlə şəkildə itirilməsi faktı, bu məsələdə haqq-ədalət yalnız 47 ildən sonra öz yerini tutması da az mətləblərdən xəbər verir.

Tədqiqatçı-jurnalist Musa Bağirov Həzi Aslanovla bağlı həmin sənədi üzə çıxarmadan ötrü xeyli əziyyətlərə qatıldı. General haqqında ilk filmi o, 1967-ci ildə lentə alır. 1983-cü ildə isə Azərbaycan televiziyasının sifarişilə Həzi Aslanov barədə sənədli film hazırlayır. Filmə ictimai baxışda iştirak edən veteranların söhbətindən məlum olur ki, H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdir. Amma generalın komandiri olduğu hərbi hissə Pribaltika cəbhəsinin komandiri İvan Xristoforoviç Baqramyanın tabeliyinə verildən sonra həmin təqdimat da izsiz-soraqsız yoxa çıxmışdır...

Nəhayət, uzun sürən axtarışlardan sonra 14 avqust 1944-cü il tarixli təltif sənədində Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi göstərilir. Orada qeyd edilir: "23-ü iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsinə azad etmiş, düşmənin 18 tank, 118 avtomatçı məhv etmiş, alman ordusunu 580 zabit və əsgərini əsir götürmüşdür. Berezina çayını birinci keçərək Vileyka şəhərini azad etmişdir".

Musa Bağirovun bu tapıntısından və SSRİ rəhbərlərinə mübarizədən sonra M.Qorbaçov və onun Şahnaməyə kimi daşnak xislətli əlatları sənədi nə qədər şübhə altına almağa çalışsalar da, buna nail ola bilməyiblər. 22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə formən imzalanır.

Musa Bağirov mükafatı da götürüb Bakıya qayıdır, amma Vətəndə də məyusluqla üzülür. Kimse bunun tarixi dəyərinə, Azərbaycan xalqı üçün əhəmiyyətinə dərk edəcek təfəkkürləndir. AXC-Müsavət iqtidarının sənətsiz rəhbərləri Həzi Aslanovun sovetlər üçün vuruşduğunu deyərək "Qızı Ulduz" ordenini və medalı qəbul etməkdən açıq şəkildə boyun qaçırlar.

Musa Bağirov mükafatları iki il evdə saxlamalıdır. "Heydər Əliyev hakimiyyətdə gələndən sonra bir müşavirə keçirildi. Mən də orada çıxış etdim. Sonda isə Prezidentə yaxınlaşdım dedim ki, Həzi Aslanovun həmin orden və medalı iki ildir mənədir, heç kimi qəbul etmir. O isə "Nə danışsın?! Haradadır?! Tez onları mənə götür!" - dedi. Səhəri gün saat on bir tamamda ordeni də, medalı da götürüb Prezident Administrasiyasına getdim. Heydər Əliyev çox məhrəbanlıqla mənə qucaqladı. Ordeni-medalı mənədən təhvil aldı (9 may 1994-cü il)", - deyə Musa Bağirov təxminən 20 illik zəhmətinin nəticəsini, Ulu Öndərin qədrbilənliyini belə xatırlayır.

Hazırda general Həzi Aslanovun ikinci "Qızı Ulduz" u Azərbaycan Tarix Müzeyinin ən qiymətli eksponatlarından biri kimi qorunmaqdadır. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızla yanaşı uyuyur.

Bu il anadan olmasının 115-ci ildönümü tamamlanan general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov Azərbaycanın sarsılmaz əzmini, güclü iradəsini rəmzləşdirən şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlərin öz ömürləri ilə yaratdıqları nümunələr xalqın ruhunu hər zaman oyaq saxlayır. Cəmiyyətin vətənpərvərlik tərbiyəsində, xüsusilə gənc nəslin mənəvi-əxlaqı dəyərlər ruhunda yetişməsində müstəsna rol oynayır.

İradə ƏLİYEVƏ, "Azərbaycan"

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib



Şuşa

20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib.

Saat 12:00-da Şuşa şəhərində şəhidlərin öz xatirəsi birdəqiqətlik sükutla anılıb, küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, siqnaillər verilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər sakinləri şəhidlərin xatirəsini qürur və ehtiramla anıblar.

Naxçıvan

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qaradagı qoşunlarının heyətləri, "Naxçıvan Qazıları" və "Naxçıvan Şəhid Ailələri" ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin öz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səlahiyyətli dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzünə tər qorənfıllar düzüblər.

Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.

1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə Ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə və xiyabandakı Ana abidəsi də ziyarət olunub, önünə güllər düzülüb.

Laçın

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü'nün 35-ci ildönümünə həsr edilmiş "20 Yanvar - Bir gecenin əbədi yaddaşı" adlı anım mərasimi keçirilib.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, "Bakı Abadlıq Xidməti"nə bağlı olan "Laçın Abadlıq Xidməti"nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad olunub.

Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış minlərlə hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəs atəşə tutulub. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralamb, 800-dən çox insan həbs olunub.

Qeyd edilib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub: "Ulu Öndər həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib".



Ağdam



Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatına, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri "Şəhidlər" abidə kompleksinin önünə tər qorənfıllar düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.

Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, faciəyə yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından bəhs ediblər.

Saat 12:00-da 20 Yanvar şəhidlərinin öz xatirəsi birdəqiqətlik sükutla yad edilib, avtomobillərdən siqnaillər verilib.

Şəki

Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Şəkiddə də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

Faciənin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzünə qırmızı qorənfıllar düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində iştirak edənlər vurğulayıblar ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, iradəsi qırılmayıb. Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatrlayıyıq. Qanlı Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.

Ümumxalq Hüzn Günü ilə əlaqədar saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib.

Xüsusi nümayəndə daha sonra Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışdı. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı



Qazax

zı erməni işğalından azad edib. İndi doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağı özəmətlə dalğalanır. Bu torpaqlarda böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır və ölkəmiz güclü dövlətə çevrilir.

Daha sonra Laçın rayon aqsaqqalı Osman Həsənov və şəhid Vaqif Salmanovun qızı Vüsalə Salmanzadə çıxış edərək, 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətini, azadlıq mübarizəmizdə oynadığı mühüm rolunu və şəhidlərimizin igidliyini vurğulayıblar.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və "Silahdaşlar" adlı sənədli film nümayiş olunub.

Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən 35 il ötür. Tarixə Qanlı Yanvar kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini böyüməyə məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına hom kədər, həm də qürur günü kimi həkk olunub.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qorənfıllar düzülüb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə" məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Saat 12:00-da şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib, küçələrdə hərəkət dayandırılıb, avtomobillər vasitəsilə səs siqnailləri verilib.

Zaqatala

"20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycanı qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əylməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatrlayıb, faciənin səbəblərini lənətləyir".

Bu fikirlər 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala şəhərində keçirilən ümumrayon anım tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan kompleksin önünə qorənfıllar düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantının əvvəlində şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.

Çıxış edənlər Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvarın həm də xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildirdilər. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparən Azərbaycan xalqının inam və iradəsinin qırmaq məqsədilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib. Həmin qanlı gecədə dinc əhaliyə misli görünməmiş divan tutulub.

Çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı ölənlərə dəvlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqətlik sükutla yad edilib.

AZƏRTAC



Gəncə



Gəncə şəhər Şəhidlər xiyabanında 20 Yanvar faciəsinə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları iştirak etmişlər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Lənkəran

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 35 il ötdü. 35 il öncə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermiş, ölkəmizin qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışdır.

Yanvarın 20-də Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. ŞİH-in başçısı Taleh Qaraşov bildirdi ki, Ulu Öndər təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib və Prezident İlham Əliyevin sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısı artırılıb, onların maddi-məişət şəraitini, iş və mənzillə təminatı diqqətə saxlanılıb.

Görüş sonrası Lənkəranda olan Milli qəhrəmanların abidələri, həmçinin Şəhidlər kompleksi ziyarət olunub. Tədbir Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan bədii-kompozisiya ilə davam edib.

Şirvan



20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə şəhərin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Sonra Şəhidlər xiyabanı, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan və "Əbədi meşəl" abidələri, Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, önünə tər güllər düzülərək ruhlarına dualar oxunmuşdur.

"Şəhid Anası" memorial abidə kompleksinin qarşısında davam edən tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən danışmış, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə

İştirakçılar əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbiçilərin adları əks olunan lövhəni ziyarət etmiş, lövhə önünə gül dəstələri düzmüşlər. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirildikdən sonra din xadimləri şəhidlərin ruhuna dualar oxumuşlar.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi birdəqiqətlik sükutla yad edilmiş, Nizami Gəncəvi və Heydər Əliyev, həmçinin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayandırılmış, avtomobillərdən səs siqnailləri verilməmişdir.



Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan bədii-kompozisiya ilə davam edib.

Seyran CAVADOV,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Bakıda "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı konfrans keçirilib

Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı konfransa əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirdi ki, Fransanın dünyada 13 koloniyası var. Bu koloniyalardan ikisində insanlar məskunlaşmayıb, digər ərazilərdə əməkdaşlıq edilir. Reyunyon Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkir. Orada insanlığa qarşı əməliyyatlar törədilib. Bu gün də Reyunyonda müstəmləkəçilik davam edir.

BTQ-nin apardığı siyasət barədə danışıq Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib: "Bakı Təşəbbüs Qrupunun apardığı siyasət Fransanı narahat edirsə, bu, xüsusilə vurğulanmalıdır. Bu baxımdan qeyd edə bilirik ki, keçmiş Qarabağ məsələsi də kolonial bir problem idi. Kolonializmə qarşı mübarizə dünyada birlik, bərabərlik yaradır".

Deputat bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm də kolonializmə qarşı savaşıb. Onun sözlərinə görə, Reyunyon qlobal güclərin əlində nüvə silahı üçün plasdardır.

Açılış nitqlərindən sonra "Ka Ubuntu" təşkilatı tərəfindən lentə alınmış videoların təqdimatı olub.

Daha sonra çıxış edən "Ka Ubuntu" müstəqillik hərəkatının sədri Romen Katambara deyib ki, bezi Afrika ölkələrinin azad olması fikri yanlışdır. Çünki müstəqil ölkənin ərazisində başqa ölkələrin hərbi bazası yerləşir və onların mədəniyyətinə təsir edir. O deyib: "Biz birlikdə olmalıyıq ki, imperializmə qarşı somərəli mübarizə aparaq. Bey-



nəlxalq ictimaiyyətə də öz səsimizi çatdırmaq. Fransaya qarşı apardığımız mübarizə fonunda burada olmağımız çox vacibdir. Fransa mədəniyyətimizi assimilyasiyaya uğratmaq istəyir ki, kimliyimizi unudaq. Fransanın imperialist siyasəti Reyunyonun iqtisadiyyatına mənfi təsir göstərir. Bizim üçün müstəqillik daha yaxşı bir gələcək deməkdir".

Reyunyon adasının hökm sürən iqtisadi çətinliklərlə bərabər, yerli əhalinin müxtəlif icmaları arasındakı gərginliyi də vurğulayan Romen Katambaranın sözlərinə görə, guya Reyunyonda müstəqillik cinayətlərin artması, ətraf mühitə ziyan vurulması, sosial vəziyyətin pisləşməsinə mayotların aparılması və sair faktörələri qarşıya çıxır. Fransa Reyunyonda müstəqilliyə qarşı addımlar atır. Belə ki, Reyunyona xas olan Afrika mədəniyyəti adlarına malik uşaqlara Fransa metropoliteninə xas adlar verilib, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayırlar".

Konfransa Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar "Reyunyonda fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti", "Beynəlxalq

ilə üzvlərək, bu gün də çətin iqtisadi və sosial vəziyyətdədir", - deyərək əməkdaşlıq əlavə edib.

"Ka Ubuntu" təşkilatının Reyunyon bölməsinin koordinatoru Benjamin Kleman bildirdi: "Fransa tərəfindən qanunsuz olaraq bizim regionda çoxsaylı abortlar həyata keçirilib. Bu da insanlığa qarşı aparılan cinayətdir. Fransa heyvanlar üçün istifadə olunan dərmanlar vasitəsilə bu cinayətləri törədib. 1960-cı illərdə Reyunyon adası Fransanın departamenti olaraq, ciddi sosial və iqtisadi problemlərlə qarşılaşmışdır. Yerli əhalinin sayı artmaqda davam edirdi ki, bu da adada sosial problemlərin kəskinləşməsinə səbəb olurdu. Fransa Reyunyonda uşaqların öz kimliyini unutmaları üçün məqsədyönlü addımlar atırdı. Belə ki, Reyunyona xas olan Afrika mədəniyyəti adlarına malik uşaqlara Fransa metropoliteninə xas adlar verilib, təzə adlarla şəxsiyyət vəsiqələri paylanırdı. 1982-ci ilə qədər davam etmiş bu məqsədyönlü köç nəticəsində öz ailə bağlarını itirmiş uşaqlar çox ciddi psixoloji problemlər yaşayırlar".

Konfransa Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar "Reyunyonda fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyəti", "Beynəlxalq

ilə üzvlərək, bu gün də çətin iqtisadi və sosial vəziyyətdədir", - deyərək əməkdaşlıq əlavə edib.

Daha sonra Mayotda qasırğa qurbanlarının xatirəsi bərdəyiqəlik sükutla yad edildi.

Konfransın yekunu olaraq Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında anlaşma memorandumu imzalandı.

Tədbir media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşdı.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində portuqaliyalı soyuqlar tərəfindən kəşf edildi. Ada 1642-ci ildə XIV Lüdvikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniyası quruldu.

Reyunyon adasının müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır.

İqtisadi səhəddə bu təsir adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olmasını, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi səhəddə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqda və investisiyaların qayıdmasını təşviq etməkdə rolunu oynayacaq.

Fransanın növbəti utancı

Keyfiyyətsiz olan Olimpiya medalları Makronun rəzil siyasətinin güzgüsüdür



Fransanın üz qarası kimi tarixə həkk olunan və Makron hakimiyyətinin siyasi sifarişlərinə həyata keçirildiyi ən bədbad Olimpiada kimi tarixə düşən XXXIII Yay Olimpiya Oyunları daha bir biabırçılıq ilə gündəmə gəlib. Belə ki, "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qazanan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb. Olimpiadadan başa çatmasından altı ay keçməmiş medalları geri qaytarılmasının əsas səbəbi onların zədələnməsi və paslanmasıdır.

Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir. Elə bu utancverici fakt siyasi oyunbaşıqla məşğul olan Makron hökumətinin bir zamanlar dünyanın mədəniyyət mərkəzi sayılan Fransanı hansı rəzil günə saldığını aydın göstərir.

İdmanın zirvəsi olan yarışın medalı niyə bu vəziyyətdədir?!

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında təqdim olunan medallarla bağlı il narazılıqlar hələ ötən ilin yayında ortaya çıxmışdır. Amerikalı skeytboardçu Nichah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilmişdir. Bu hadisənin ardınca bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlamışdır. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının təmsal dərəcəsinə oxşadığını bildirmişdir.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnməmiş medalları istehsalçı "Monnaie de Paris" tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosese yaxın həftələrdə başlanacağı bildirilib.

Sözgedən Yay Olimpiya Oyunlarının iki azərbaycanlı mükafatçısının - taekvondo yarışlarında ikinci yer qazanan Qaşım Maqomedovun gümüş, gülüş yarışlarında üçüncü yer tutan Həsət Cəfərovun da bürünc medalı keyfiyyəti itirib.

Qaşım Maqomedov bununla bağlı bildirdi: "Medal qazandığım andan ona çox həssas yanaşdım. Bir müddət

onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada qaldı. Arada ona baxırdım, bəzən heyran olurdu. Bir neçə gün əvvəl Azərbaycan təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün medalı özümlə götürürəm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olarsa onu özümlə götürməyi qərara aldım və çantadan çıxarıb gürümdü ki, bir az qarlıdır.

Başla düşə bilmərəm, niyə? Mən bu medala həmişə həssas yanaşmışam. Amma sən demə, mən də bir çox idmançı kimi pisi keyfiyyətli medalla qarşılaşmışam".

Olimpiya Oyunlarının bürünc mükafatçısı Həsət Cəfərov isə elə Fransada olduğu vaxt medalının keyfiyyətsiz olduğunu müşahidə edib: "Medalın rəngi gedirdi. Bir az keçdikcə keyfiyyəti daha da pisləşdi. Azərbaycan qaydında mənə qarşılaşmağa gələn medalı görüb dedilər ki, medal niyə bu vəziyyətdədir? İdmanın zirvəsi olan yarışın medalı da keyfiyyətli olmalıdır".

Olimpiya Oyunlarında olduğu kimi, Paris Olimpiya Oyunlarının açılış mərasimində də təşkilatçılar qorəzlerini bir daha göstərərək mərasimin salamlama mərhələsində Azərbaycanın adını çəkmedilər. İnsanlığa sığmayan bu davranışları ilə bu ölkənin başında duranlar mənəvi yoxsulluqları göstərdilər.

Gətirdiyimiz nümunələrdən də göründüyü kimi, Makron və komandasının ölkədən gələn hər cür çirkinlik və iyrəclikləri etməsi səbəbindən XXXIII Yay Olimpiya Oyunları tarixə rəzəlat oyunları kimi düşdü.

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılara verilən medalların keyfiyyətsiz çıxması Fransanın növbəti utancıdır. Keyfiyyəti itirən Olimpiya medalları Makronun rəzil siyasətinin güzgüsüdür.

Qədim ənənələrə malik və özündə sülhü, insan arasında xoş münasibətləri, sağlam rəqəbəti ehtiva edən idman yarışını biabırçı və rəzil şəkildə təşkil etməklə, əslində, Makron hökuməti bütün bəşəri dəyərlərə hörmətsizliyi və onu ayaqlar altına atdığı nümayiş etdirir. Təşkilatçılığın bədbad vəziyyətdə olduğu Olimpiada üzgüçülərin yarışdan sonra maddə-bağışlar sistemlərində yaranan problemlər Sena çayının idmançıları üçün əsl təhlükə mənbəyi olduğunu göstərdi.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Bakı Təşəbbüs Qrupu və "Ka Ubuntu" təşkilatı arasında anlaşma memorandumu imzalanıb

"Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və "Ka Ubuntu" müstəqillik təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, anlaşma memorandumunu Bakı Təşəbbüs Qrupunun icraçı di-

rektor Abbas Abbasov və "Ka Ubuntu" Müstəqillik Hərəkatının sədri Romen Katambara imzalayıblar.

Qeyd edək ki, anlaşma memorandumu yalnız siyasi müstəvidə deyil, BTQ və "Ka Ubuntu" Müstəqillik Hərəkatı arasında təhsil və səhiyyə sahələrində də əməkdaşlığı əhatə edəcək.



Paşinyan repressiya maşınıni işə salıb

Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hər cəhətlə uzatmağa çalışan Ermənistanın tənəzzüllü bir qəddər də sürətli xarakter almaqda, ölkənin üzvləşdiyi çətinliklərin miqyası davamlı şəkildə genişlənməkdədir. Bütün bunlar isə ölkədə iqtidarın əhali arasında nüfuzunun daha da aşağı düşməsi ilə müşayiət olunmaqdadır. Araşdırmalar göstərir ki, Ermənistan iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmlənməsi, vergilərin qarətə çevrilməsi nəticəsində Ermənistan ağır bir siyasi formalaşdı.

Baş nazir Nikol Paşinyan isə 2026-cı il seçkilərində ona maneə yarada biləcək bütün siyasi qüvvələri və personaları zərərsizləşdirməyə çalışır. Hətta iş o yerə gəlib çatıb ki, inamdadığı komanda üzvlərini qarşı repressiya maşınıni işə salıb. Belə ki, məhkəmə Ermənistan silahlı qüvvələrinin baş qaragah roisinin keçmiş müavini general-leytenant Tiran Xaçatryanı həbs edib. O, səhnlənərliqda ittiham olunur.

"4rd.am" nəşri yazıb ki, əvvəllər "milli qəhrəman" və baş qaragah roisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə iş açılıb.

Generalın özü ittihamları qəbul etmir. "Gözəlildiyi kimi, (müdafiə tərəfinə - red.) 1200 səhifəlik işlə tanış olmaq üçün kifayət qədər vaxt vermədən, hakim Masis Melkonyan aqlabətən sübhə və əsaslandırılmamış məhkəmə qərarına müstəntiqin vəsatətini təmin etdi və general-leytenant Tiran Xaçatryanı 2 ay müddətində həbs etdi" - müdafiə tərəfinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, beş saata yaxın davam edən məhkəmə iclasında Xaçatryanı qarşı irəli sürülən ittihamların əsassızlığı və onun həbsi üçün əsasların olmaması tam təsdiqini tapıb. Xüsusilə vəkallər



bildirdilər ki, bu, orta ağırlıqda cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması ilə bağlı nadir hallardan biridir və istintaqda maneə olmaq üçün mücərrəd ehtimal Xaçatryanı dördillik istintaq zamanı davranışı ilə təkbiz olunur. Boyanmada o da qeyd olunur ki, bu cinayət işi üzrə iddia müddəti yaxınlaşır və Xaçatryanı həbs cəzası gözləyir.

Tiran Xaçatryan müharibə zamanı istiqamətlərdən birinə komandirlik edib. 2020-ci ilin oktyabrında hərbi əməliyyatların qızğın vaxtında ona "milli qəhrəman" adı verilib. Lakin

sonradan general gözəndən düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb Xaçatryanın Paşinyanın "İsgəndər" raketləri ilə bağlı bəyanatına cavab olaraq ironik açıqlamaları olub. Baş nazir bildirdi ki, müharibə zamanı raketlər "partlamadı və ya sadəcə 10 faizi partladı".

General istefa verdikdən sonra dəfələrlə hakimiyyətin siyasətinə tənqidi qiymətlər verib. 2024-cü ilin yanvarında isə o, restoranlardan birində mübahisə və davadan sonra həbs edilib. Dava zamanı Xaçatryan silahdan atəş açaraq,

təsədüfən mübahisə ilə heç bir əlaqəsi olmayan restorana gələn qonaqlardan birini yaralaydı. O, həmin il mart ayında zəminə buraxılışdı.

Belə bir məqamda hökumətə qarşı İrəvanda tədricən yüksəlməyə başlayan etirazların ölkədə növbəti kaos yaradaacağı ehtimalını daha da artırır. Hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə sursurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin gülləsi hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallər saxlanılır, həbs edilir, deputatları qarşı hücumlar təşkil olunur.

Bu problemlər onu deməyə əsas verir ki, Ermənistan kifayət qədər ciddi problemlərlə üz-üzədir. Yaranmış vəziyyət ciddi siyasi böhranı tezliklə ölkədə qarşıdurmanı ən yüksək həddə çatdıracağını göstərir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

SİMONYAN: "Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət məcrada inkişaf edir"

"Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin bir çox bəndi üzrə razılığa gələ bilsin, danışıqlarda müsbət dinamika müşahidə olunur".

"Report" erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Bakı və İrəvan arasında sülh sazişinin qalan iki maddəsi üzrə müzakirələr davam etdiriləcək. Azərbaycan da müzakirə edilməli iki bəndin qaldığını bəyan etmələrini çox müsbət hesab edirik", - o qeyd edib.



Simonyan bildirdi ki, hazırda İrəvanda Azərbaycan tərəfinin qarşıqlı məhkəmə iddialarının geri çəkilməsi ilə bağlı irəli sürdüyü təklif müzakirə olunur.

"Biz sülh sazişinin 10-dan çox bəndi üzrə razılığa gələ bildik. Fikrimcə, bu, hər iki tərəfin böyük qələbəsidir. Bizim iki dövlət (delimitasiya komissiyaları) arasında imzalanmış ilk hüquqi sənədimiz, delimitasiya olunmuş sərhədimiz və bu sərhəd prosesini davam etdirmək üçün məntiqli addımdır. Proses müsbət xarakter daşıyır", - o bildirdi.

Qeyd edək ki, Bakı və İrəvan sülh sazişi layihəsinin 17 maddəsindən 15-ni razılaşdırıb.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus və Bakı-Qrozni reysini həyata keçirən sərnişin təyyarəsinin ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır.

Məlum olduğu kimi, təyyarənin "qara qutu"ları şifrənin açılması üçün Braziliyaya göndərilib. Belə ki, Braziliya qəzaya uğrayan "Embraer" təyyarələrinin istehsalçısıdır.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qrozni üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Yanvarın 6-da Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qrozni reysini yerinə yetirən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə vurğulayıb ki, dekabrın 25-də Bakı-Qrozni marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qrozni şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Dövlətimizin başçısı bildirib ki, ögər Qrozni şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görseydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və müliki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi: "Biz ədalət tələb edirik, günahkarların cəzalanmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik", - dövlətimizin başçısı deyib.

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

Faciə baş verəndən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Komissiyası yaradılıb, Azərbaycan prokurorluğu cinayət işi açılıb. "Cinayət işinin ilkin araşdırması dediyim versiyaları daha təsdiqləyir", - deyərək bildirdi. Dövlətimizin başçısı nəzərə çatdırıb ki, təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığı gün kimi aydın olan məsələdir: "Bizə böllü olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, "qara qutu"lar açıldıqdan sonra bütün bu məlumatlar olacaqdır".

Dövlətimizin başçısı vurğulayıb ki, prokurorluğun işi qrupları həm Qrozni, həm də Aktau şəhərlərinə eza edilmişdi, orada operativ işlər görmüşdür. Prezident İlham Əliyev bildirib ki, bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir: "Mən bunu dekabrın 29-da televiziya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxma-



nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

nişarın deyib ki, "Embraer" tipli təyyarənin "qara qutu"sunun Braziliyaya göndərilməsi istintaqın obyektivlik sual altına düşür. Burada hüquqi dillə desək, maraqlı toqquşması ola bilər". Dövlətimizin başçısı qeyd edib ki, ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhlilə başlanılmışdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasından da-

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir

Yanvarın 21-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırım, əhalini məcburi köçürmə, təqib, işğal, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsinə hakimlər Zeynal Ağayev, Camal Ramazanova və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tövbiyə və məhkəməyə qarşı müdafiə üçün vəkilərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsə 350 nəfəri iştirak etdirilib.

Budəfəki məhkəmə prosesində müdafiə tərəfinin vəsatətlərinə baxılıb.

Məhkəmədə Davit Babayanın vəkiləsi vəsatətə çıxış edib. O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.

Hakim Davit Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra təqsirləndirilən şəxslərin əksəriyyətinin vəkiləri müdafiəçiləri şəxslərin barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər.

satətin təmin olunmasını xahiş edib.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri və zərərçəkmiş şəxslər, o cümlədən Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüşət Məmmədov çıxış edərək vəsatətlərin təmin olunmasını və təqsirləndirilən şəxslərin həbsdə qalmasını xahiş ediblər.

Zərərçəkmiş nümayəndəsi Arzu Cavadov deyib ki, ölkədəki təcridxanalarda kifayət qədər savadlı hakimlər var: "Kifayət qədər dava-dərmanla təchiz olunub. Vaxtılıq vaxtında tibbi yardım göstərilir... Qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı heç bir prosesual əsas yoxdur... Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların sağlamlığı nəzarətdədir. Buna görə də məhkəmədən xahiş edirəm ki, verilmiş vəsatətlər təmin edilsin".

Zərərçəkmiş nümayəndəsi Şahin Hüseynov deyib ki, təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunduqları nəzərə alınmalıdır: "Təqsirləndirilən şəxslərin hüququ olduğu kimi, zərərçəkmişlərin də hüququ var. Burada minlərlə zərərçəkmiş hüquqlarının müdafiəsindən söhbət gedir. Ev dustaqlığı ilə bağlı verilən vəsatət əsassızdır. Təmin olunmasını xahiş edirəm".

Zərərçəkmiş nümayəndəsi Cavanşir Məmmədov bildirib ki, təqsirləndirilən şəxslər ölkəni tərk edərkən saxlanılıblar: "Onların məhkəmədən gizlənməsi, ədalət mühakiməsindən yayınması təhlükəlidir".



Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə vəsatətlərə münasibət bildirmək üçün söz verib. Təqsirləndirilən şəxslər Arayik Harutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkilə və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhəti ilə bağlı şikayətinin olmamasını qeyd edib: "Sağlamlıqla bağlı problem olmadıqda təcridxanada həll olu-



Məhkəmənin növbəti iclası yanvarın 27-də keçiriləcək və həmin prosesdə vəsatətlərə bağlı qərarlar elan olunacaqdır. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaradığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi

Arşaviri, Sahakyan Bako Sahak, İshxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurban Homeni, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarir Qriqori, Paşayan Melikset Vladimiri və qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (tə-

115 (müharibə qanunlarını və adətlerini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gözdürmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaranan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiyası quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələrə ittiham olunurlar.

Vətəndaşların işi Şuşada da ASANdır



Şuşa regional "ASAN xidmət" mərkəzi əsasən Şuşa, Xankəndi və Xocalıda qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyəti olmadan xidmət göstərir. AZƏRTAC Şuşa regional "ASAN xidmət" mərkəzindən fotoları təqdim edir.



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin Əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 03 fevral 2025-ci il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 04 fevral 2025-ci il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5036)

Müsabiqə komissiyası

AVIS®

"Otokoç Azərbaycan" MMC-nin rəhbərliyi və kollektivi

"Azərsun Holding" in qurucusu

ABDOLBARİ GOZALIN

vəfatından kədərli vəziyyətini bildirir, mərhuma Allahdan rəhmət diləyir, kədərli ailəsinə və bütün yaxınlarına dərin hüznü başsağlığı verir.

Xankəndi ağ örpəyə bürünüb

Bu gün səhər saatlarından başlayaraq yağan qar Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrini ağ örpəyə bürüyüb.

AZƏRTAC xəbər verir ki, Xankəndi şəhəri ərazisində qarın hündürlüyü bir neçə santimetrə çatıb. Qar şəhərin hüsnünə əlavə gözəllik qatıb.



OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıları qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuatçılıq" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) **manat**

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Anamın kitabı" yenidən Şuşa Teatrının səhnəsində

Yanvarın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında Cəlil Məmmədovun "Anamın kitabı" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaqdır.



Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadır.

"Anamın kitabı" yüksək ideya və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Tamaşanın əsas ideyası vətəna, xalqa, ana dilinə sadıq olmağa çağırışdır. Azərbaycan xalqının tələyüklü məsələləri bir ailənin təmsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.

Xocalı şəhəri yaşıllığa bürünür

İşğaldan azad olunmuş Xocalı şəhərində geniş tikinti, bərpa-quruculuq işləri ilə bərabər, yaşıllıq sahələrinin salınmasına da xüsusi diqqət yetirilir.

AZƏRTAC xəbər verir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitə uyğun olaraq Eldar şamı, Şorq çınarı, italyan şamı, ağcaqayın, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilib. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və yaşıllıq sahələrinə qulluq xüsusi diqqətdə saxlanılır. Ərazidə yeni yaşıllıq sahələrinin artırılması bundan sonra da davam etdiriləcək.

Qeyd edək, işğal dövründə digər yaşayış məntəqələri kimi, Xocalı şəhərindəki yaşıllıq sahələri də ermənilər tərəfindən məhv edilmişdi.



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi və kollektivi Bakı hərbi prokuroru Fərid Şükürova atası

ƏLİ MÜƏLLİMİN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

Baba Rzayev və "Azərnerji" ASC-nin kollektivi "Azərsun Holding" in prezidenti

ABDOLBARİ GOZALIN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Əhməd Əhmədov Cahangir Əsgərova həyat yoldaşı

ZƏRİFƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

Professor Şəmsəddin Hacıyev "Azərsun Holding" in prezidenti

ABDOLBARİ GOZALIN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi "Azərsun Holding" in prezidenti

ABDOLBARİ GOZALIN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi "Azərbaycan Hava Yolları" QSC-nin sabiq prezidenti Cahangir Əsgərova həyat yoldaşı

ZƏRİFƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi "Azərsun Holding" in Müşahidə Şurasının sədri **ABDOLBARİ GOZALIN** vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

"AzerGold" QSC və "Daşkəsən Dəmir Filiz" MMC-nin rəhbərliyi və kollektivi "Daşkəsən Dəmir Filiz" MMC-nin texnoloqu

ƏLİ SƏFƏROVUN

vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

Muğan Əliyev, Elxan Qiyasbəyli, Arif Zərgərov, Əhəd Əsgərov və Raqif Məmmədli dostları Hikmət İsmayilova əzizi

ABDOLBARİ GOZALIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımlı gərkəmli tədqiqatçı memar, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayilova qızı

ZÖHRƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

Azərbaycan Respublikası Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımlı gərkəmli tədqiqatçı memar, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayilova qızı

ZÖHRƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86,	informasiya şöbəsi
	434-63-30, 539-72-39	- 539-63-82, 432-37-68
Məsəl katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi
Məsəl katib müavinləri	- 539-44-91,	- 538-56-60, 434-55-58
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	İctimai əlaqələr şöbəsi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Kompiüter mərkəzi
		- 538-20-87,
		Mühasibatlıq
		- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3266 Sifariş 134

Qiyməti 60 qəpik